

“Mən son on ildə Prezident Əliyevdən ÇOX ŞEY öyrənmişəm”

Azərbaycan Prezidentinin yüksək liderlik keyfiyyətləri global miqyasda etiraf olunur

Prezident İlham Əliyevin bu günlərdə Macarıstana etdiyi rəsmi səfər, sadəcə, iki dost dövlət arasındakı münasibətlərin inkişafına xidmət edən razılıqların əldə edilməsi ilə yekunlaşmadı. Ən əsası, bu səfər geniş gündəliyə malik olan əlaqələrin strateji məzmununu tamamilə yeni mərhələyə yüksəltdi. Belə ki, buna qədər münasibətləri strateji tərəfdaşlıq kimi müəyyən edən tərəflər bu dəfə əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyən növbəti bir sənədə imza atdılar.

Qarşılıqlı səfərlər əlaqələrin yüksələn xətlə inkişafını təmin edib

Azərbaycan və Macarıstan arasındakı əlaqələrin tarixi qədimdir. Şərqi Avropa ölkəsi olan, zəngin mədəniyyətə malik bu ölkə ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri ölkəmiz dövlət müstəqilliyini qazandıqdan sonra yeni müstəvidə inkişaf etməyə başlayıb. İki ölkənin bir sıra oxşar cəhətləri, yaxın keçmişdə sosializm düşüncəsinə mənsub olmaları, keçid dövrünü keçmələri baxımından paralellər də aparmaq olar. Amma ən əsası, Azərbaycan və macar xalqlarının ortaq dəyərlər bir-birinə bağlayır və bütün bunlar iki dövlət arasındakı əlaqələrə təsir göstərən amillər kimi çıxış edir.

Xatırladaq ki, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış Macarıstanla diplomatik münasibətlər 1992-ci ilin aprelindən yaranmağa başlayıb. Dövlət və hökumət başçıların qarşılıqlı səfərləri əlaqələrin yüksələn xətlə inkişafını təmin edib. Hələ 2014-cü ildə Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb.

Macarıstan məhz milli mənsubiyətindən irəli gələrək Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. Azərbaycanla bu ölkə arasında TDT çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur.

Qərbi azərbaycanlılar doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər

Onlar ədalətin bərqərar olacağına inanırlar

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələlərə xüsusi önəm verərək demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xə-

ritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlanmışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

◆ İlin uğurlu yekunları

2022-ci il - Möhtəşəm quruculuq dövrü

Prezident İlham Əliyev ötən il regionların inkişafı istiqamətində çox mühüm layihələrin açılışını edib, yeni müasir infrastrukturların təməlini qoyub

Yüksək nailiyyətlərlə zəngin olan daha bir ili arxada qoyduq. İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti global postmüharibə dövründə belə heç bir sosial layihəni təxirə salmadı.

Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkləşib və bununla da bir daha təsdiq olundu ki, regionların yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev hər zaman regionların inkişafını diqqətdə saxlayır və bu istiqamətdə dövlət proqram-



larının icrası ilə özü maraqlanır, il ərzində gərgin iş qrafiki olsa belə, rayonlara tez-tez səfərlər edir. Bu səfərlər çərçivəsində dövlət başçısı yeni-yeni obyektlərin açılışını edir, bəzilərini təməlini qoyur və vətəndaşlarla birbaşa ünsiyyətdə olur. Ölkə rəhbərinin indiyədək təsdiqlədiyi

regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008, 2009-2013, 2014-2018 illər dövlət proqramları uğurla həyata keçirilib. Ötən il görülən işlər və bu il də davam etdiriləcək tədbirlər 2019-2023-cü illəri əhatə edən dövlət proqramı əsasında aparılır.

Prezident hədəfli maliyyə sanksiyaları haqqında qanunu təsdiqlədi



Xain İrana Azərbaycandan mərdlik dərsi

Ötən cümə günü dünya xain İranın Tehrandakı Azərbaycan səfirliyinə etdiyi qanlı terror aktından sarsıldı, dəhşətə gəldi.

Ötən cümə günü oliyalın Azərbaycan oğlu qorxmadan silahlı terrorçunun üzünə yeriyərək onu türk-silah etdi və ələmi şücaətinə heyran buraxdı.

Ötən cümə günü ermənipərəst İran insanlıq əleyhinə əməlləri ilə bir daha xar oldu, Odlar yurdunun igid oğullarının Vətənlərinin mənafehləri üçün canları, qanları bahasına necə çarpış-buraxdığına canına düşən vahiməli qorxu ilə şahidlik etdi.

Xain İran bir daha anladı ki, Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında daim əzilməyə, məhvə məhkumdur, necə ki, "canbiri" Ermənistan bu aqibəti 44 günlük savaşda yaşa-

yıb, hazırda da diplomatik platformada yaşayır. Və xain İranın Tehrandakı səfirliyimizə qarşı törətdiyi terror aktı nəticəsində ölini şəhidimiz qanına cümə günü, müsəlman aləminin ən müqəddəs günündə batırması isə bir başqa paradoks oldu...

İrənin müqəddəs cümə günləri törətdiyi murdar əməllər

Müsəlman adı altında dinsiz əməllərlə məşğul olan və dünyada adı daim terrorla qoşa çəkilən İrənin gözünün heç zaman Azərbaycandan götürmədiyi danılmaz reallıqdır və faktıdır ki, bu xain qonşu tarixboyu ölkəmizə qarşı imansız əməllər tutub.

İrənin daha bir casus şəbəkəsi zərərsizləşdirildi

Səfirliyimizdə həyata keçirilən silahlı terror indiyə kimi İrənin ölkəmizə qarşı etdiyi mənəvi terrorun davamıdır

Yanvarın 27-də Azərbaycanın İrəndəki səfirliyində bu ölkənin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror törədildi. Bu terror aktı Azərbaycanın müstəqillik qazanandan sonra İrənin ölkəmizə qarşı apardığı məkrli siyasətinin məntiqi davamıdır.

İrən həmişə ölkəmizə qarşı qərəzli, məkrli olub. Üzdə özünü dost göstərsə də, arxada düşmənçilik edib. Üzərimizə

gələcək ermənilərə hər cür dəstək verən də İrən olub. Həmişə İrənin yüksək rütbəli hərbiçilərinə təhdidlər eşitməmişik. İrənin "ruhaniləri" bir qayda olaraq ölkəmizdə dini ayrı-seçkilik salmaqla, fitnə-fosad toxumu səpməklə mənəvi-dini terrorla məşğul olublar. İrənin xüsusi xidmət orqanları daim ölkəmizdə "casus şəbəkəsi" yaradıb, topladığı kəşfiyyat materiallarını birbaşa Ermənistanla ötürüblər. Bu, heç kimə sirr deyil.

Azərbaycan vətəndaşlarının terrorçu dövlətə səfərləri tövsiyə olunmur

İrən xüsusi xidmət orqanlarının "bir nömrəli" vəzifələri İrana gedən vətəndaşlarımızı müxtəlif yollarla aldadaraq və ya şantaj edərək casusluğa cəlb etməkdir. Azərbaycan hüquq mühafizə orqanlarının, DTX-nin belə casus şəbəkələrini zərərsizləşdirmələri barədə məlumatlara gündəlik rast gəlməkdəyik.

Terror İrənin dövlət siyasətinə çevrilib

Tarixən terror yuvası olmuş İrən öz mahiyyətini növbəti dəfə də göstərdi və əfsus ki, bu dəfə qonşu dövlətin terror xislətinin acısını Azərbaycan çəkdi.

"Kalaşnikov" avtomatı ilə silahlanmış terrorçu Yasin Hüseynzadə 27 yanvar 2023-cü il tarixində, səhər saatlarında Tehrandakı ölkəmizin səfirliyinin binasına hücum edərək diplomatik xidmət əməkdaşlarını atəşə tutdu. Bu xain əməl nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu. Səfirliyin bir neçə əməkdaşı isə yaralandı və hazırda müalicələrini davam etdirməkdədirlər. Bu hadisə dünya ölkələrinin böyük hiddət və qəzəbinə səbəb oldu.



Nəqliyyat tarifləri tənzimlənir

◆ İlin uğurlu yekunları



2022-ci il - Möhtəşəm quruculuq dövrü

Prezident İlham Əliyev ötən il regionların inkişafı istiqamətində çox mühüm layihələrin açılışını edib, yeni müasir infrastrukturaların təməlini qoyub

Əvvəli 1-ci səh.

Dövlət başçısı ötən il ərzində regionlara 30 səfər edib ki, bunlardan 21-i Qarabağ və Şərqi Zəngəzura olub. Bu da onu göstərir ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərə dövlət başçısının səfərləri müntəzəm xarakter alıb. 2022-ci ildə də işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri sürətlə davam edib. Yeni yollar çəkilib, Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, yeni mərkəzlər açılıb, yaşayış komplekslərinin əsası qoyulub, mədəniyyət və dini abidələr bərpa edilib. Görülən işlər nəticəsində ötən il Böyük qayıdışın ilk mərhələsi də baş tutub.

Qarabağ və Şərqi Zəngəzura 21 səfər

Dövlət başçısı ötən il ərzində dörd dəfə Şuşa şəhərinə, beş dəfə Füzuliyə, iki dəfə Cəbrayıl, iki dəfə Ağdama, iki dəfə Laçına, iki dəfə Zəngilana, Ağcabədiyə, Kəlbəcərə, Qubadlıya və bir dəfə isə Tərtərə səfər edib. Bütün səfərlər isə yeni sosial-iqtisadi obyektlərin açılışları və təməlləşmə mərasimləri ilə yadda qalıb. Şuşaya səfər çərçivəsində ölkə başçısı bir sıra tarixi-memariq və dini abidələrin bərpası və konservasiyası, bir sıra obyektlərdə, hotelə, yaşayış kompleksində gedən işlərə tanış olub. Dövlət başçısı V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçirildiyi zaman və Zəfər Günündə də Şuşada olub.

Prezident Füzuliyə səfərlərində yeni peşə məktəbinin, xəstəxananın əsasını qoyub, həmçinin yeni çəkilən yolda görülmə işlərə, hərbi hissədəki sərəitlə tanış olub. Ali Baş Komandan Vətən müharibəsinin ikinci ilindəntəməndə Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyaraq şəhidləri anıb.

May və oktyabr aylarında Cəbrayıl gedən dövlət başçısı yeni yolu istifadəyə verib, həmçinin demir yolu xəttinin stansiyalarının, enerji qovşağının, yarımstansiyasının əsasını qoyub. Eyni zamanda Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Mərkəzinin, "Ağıllı Tinqçilik" və "Dostluq meşəsi" Kompleksinin təməli qoyulub. Azərbaycan və Türkiyə prezidentləri bununla bağlı keçirilən mərasimdə iştirak edib.

Ölkə rəhbərinin Ağdama səfərləri də bir sıra obyektlərin, mərkəzlərin təməlinin qoyulması ilə yadda qalıb. Bunlardan ən əsası Atçılıq Nəsilartırma Mərkəzi, Xıdırli, Kəngərli və Sarıcalı kəndlərinin əsasının qoyulması, demir yolu və Avtovağzal Kompleksinin, yeni hotelin, yaşayış məhəlləsinin təməlinin qoyulmasıdır. Prezident Ağdamda Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışına da edib.

İlham Əliyev Laçına səfəri zamanı isə 2021-ci ildə əsası qoyulan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Həmçinin



yeni inşa edilən tunnel, su anbarı layihələri ilə tanış olub.

Dövlət başçısının Zəngilana səfərlərini xatırladığımız zaman, təbii ki, Şərqi Zəngəzurun ilk "hava qapısı" olan Zəngilan Beynəlxalq Hava Limanının açılışı ilk yerdə durur. Bu aeroportun açılışı Azərbaycan və Türkiyə prezidentlərinin - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə baş tutub. İki qardaş prezidentin iştirakı ilə, həmçinin "Dost Aqropark" "ağıllı kənd" təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı da olub. Eyni zamanda ötən il Zəngilan şəhərinin Baş planı təqdim olunub. İşğal və Zəfər muzeylərinin, ilk yaşayış binasının, həmçinin məktəbin əsası qoyulub. Zəngilanın Ağalı kəndi həm də Böyük qayıdışın ilk ünvanıdır. Ölkə başçısı ötən il "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılışda iştirak edib, növbəti səfərinə ağıllılarla görüşüb.

Ağcabədiyə səfəri çərçivəsində isə yeni yarımstansiya, yol, DİN-in Daxili Qoşunlarının hərbi şəhərciyi istifadəyə verilib. Prezident həmçinin "Ağcabədi taxıl Aqropark"da yaradılan sərəitlə tanış olub.

İyunun 26-da Kəlbəcərə gedən dövlət başçısı su-elektrik stansiyasının, hərbi hissənin açılışını edib. Eyni zamanda Kəlbəcər şəhərinin Baş planı təqdim olunub. İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, "İstisu" mineral su zavodunun və "İstisu" sanatoriyasının əsası qoyulub. İlham Əliyev elektrik, su, elektrik stansiyaları, avtomobil yolunda görülmə işlərə yerində tanış olub.

Prezident Qubadlıya səfərində də su anbarları layihələri ilə tanış olub. Eyni zamanda şəhərin Baş planı təqdim olunub. İşğal və Zəfər muzeylərinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və 35 kilovoltluq yarımstansiyasının təməlini qoyub.

Tərtərə səfərində isə Suqovuşan qəsəbəsində bir sıra obyektlərin əsası qoyulub, açılışları olub. Burada turizm kompleksinin təməlinin qoyulmasında və ilk idman yarışlarının təməli qoyulması da dövlət başçısı iştirak edib.

2023-cü ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil olan ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə aparılacaq. Prezidentin də dediyi kimi, işğaldan azad edilmiş torpaqlarımızda görülmə tədbirlər, həyata keçirilən irihəcmli layihələr, ərazilərin dirçəlişi milli prioritetimizdir.

Regionların sosial-iqtisadi inkişafı prioritetdir

Prezident İlham Əliyev 2022-ci il ərzində ümumilikdə Gəncə şəhəri, Göygöl, Qobustan, İsmayıllı, Ağsu, Şəki, Şabran, Oğuz və Abşeron rayonlarına səfərlər edib. Səfərlərin hər biri isə mədəniyyət, turizm, kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələrinə olan diqqət və vaxtını özündə ehtiva edib.

Prezidentin ötən il ilk səfəri Gəncə şəhərinə olub. Yanvarın 30-da Gəncəyə gələn dövlət başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı "Toçka-U", "Smerç", "SCUD" və digər raket qurğularından endirilən zərblərə məruz qalmış şəhərdə Gəncə Memorial Kompleksinin təməlini qoyub və kompleksin yaradılacağı ərazi ilə tanış olub. Səfər çərçivəsində İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışlarına iştirak edib, həmçinin Prezidentin iştirakı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə lokomotiv deposu istismara verilib və Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

Ölkə rəhbəri ötən il iki dəfə Abşeron rayonuna səfər edib. Fevral ayında səfəri zamanı Prezident "Qobu" Enerji Qovşağının açılışını edib. Sentyabrda isə səfəri isə Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan sərəitlə tanış olub.

İyunun 26-da Göygölə səfərində isə iki tunelin açılışını edib.

Avqustun 12-də Ağsu şəhərinə səfər edən dövlət başçısı Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışını edib. Eyni zamanda "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış olub.

Eyni gündə Prezident İlham Əliyev Qobustan və İsmayıllıya da səfər edib. Qobustanda "Diri Baba" türbəsinə aparılan yenidənqurma işləri ilə tanış olub. İsmayıllı rayonunda isə "Basqal Resort&Spa" hotelinin açılışını edib, "Basqal" Dövlət Tarix-Memariq Qoruğu ərazisində aparılan və icrasını nəzərdə tutulan tikinti-bərpa işləri ilə maraqlandı. Prezident İsmayıllıya səfər zamanı mətbuata verdiyi müsahibəsində bildirdi: "Mənim bölgələrdə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış

olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır".

Azərbaycanda son illər turizm ilə bağlı mühüm işlər görülür, turizm sənayesinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Dövlət başçısı regionlarda turizmin inkişafına dəstək məqsədilə müxtəlif istirahət mərkəzlərinin, hotellərin əsasını qoyur, həm xarici, həm də yerli turistlərin istirahəti üçün olverişli şəraitin yaradılması ilə bağlı tapşırıqları verir. 2022-ci ildə də bu istiqamətdə işlər görülüb.

Prezident İlham Əliyev dekabrın 2-də Şəkiyə səfər zamanı Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olub. Yeri gəlmişkən Prezidentin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyevanın nəzarəti ilə bölgələrdə məscidlərin, tarixi abidələrin bərpasına xüsusi önəm verilir. Xan məscidi də belə komplekslərdən biridir. Tarixi məsciddə bərpa işləri 2021-ci ilin may ayından etibarən həyata keçirilib. Fond bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.

Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan "Xan qəbiristanlığı" adı verilib. Prezident hər zaman həm islam, həm də digər dinlərə aid, həm də əsaslı xalqların abidələrinə ehtiramla yanaşaraq onlara xüsusi diqqət göstərir. Belə abidələrin qorunması, bərpası üçün tapşırıqlar verir.

Şəki səfərində dövlət başçısı "Yuxarı Baş" Milli Tarix-Memariq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin təmir-bərpa işləri yekunlaşıb. Prezident Oğuz-Şəki yolunun yenidən qurulmasından sonra açılışını edib, Orta Zeyid kəndində "GreenFactory" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində, Şəki Şəhər İcra Hakimiyyətinin yeni inşa edilən binasında yaradılan sərəitlə tanış olub.

Azərbaycan Prezidentinin Oğuz səfərində isə kiçik su elektrik stansiyaları silsiləsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib, "Şəki-Oğuz" Aqroparkında yaradılan sərəitlə tanış olaraq aqroparkın qoz məhsulunun qorxəkənd təməlləşməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Həmçinin aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğular işə salınıb.

Dekabrın 29-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevə və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.

Ünvanıylə, ölkə rəhbəri neft sahəsi ilə yanaşı dövrün tələblərinə uyğun olaraq qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatına diqqət artırılmasının vacibliyini daim vurğulayır. Kənd təsərrüfatı məhsullarına olan tələbatın ölkəmizin istehsalı hesabına təminatı istiqamətində son illər uğurlu addımlar atılır. Belə ki, kənd təsərrüfatı texnikaları təkmilləşdirilir, yeni, müasir avadanlıqlar alınır, fermerlərə dəstək məqsədilə subsidiyalar ayrılır, dövlət tərəfindən onlara lazımı dəstək göstərilir. Elə görülmə işlərinə nəticəsidir ki, son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edir. Prezident İlham Əliyev bölgələrdə səfərləri zamanı kənd təsərrüfatının inkişafına yönəlmiş mərkəzlərin təməlini qoyur, açılışını edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2022-ci ilin ölkəmiz üçün uğurlu olacağını dediyini xatırladan Prezident İlham Əliyev qeyd etdi ki, belə də oldu. Dövlət başçısı bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edilib, Azərbaycan daha da güclənib: "Biz önəmli olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq. Mənim regionlara bu il 30 səfərim olubdur, o cümlədən 21 səfər azad edilmiş torpaqlarıdır".

Bölgələrdə səfərləri müntəzəm xarakter daşıyan dövlət başçısının da dediyi kimi, vəziyyətlə tanış olmaq, əlavə göstərişlər verməsi, işlərə birbaşa nəzarəti görülmə tədbirlərinin vaxtında icrasına imkan verir, həmçinin regionların inkişafını sürətləndirir.

Əsmər QARDAŞANOVA,
"Azərbaycan"

Türkiyə Prezidenti YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib



Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, AK Partinin mərkəzi qərargahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nümunəvi dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin önəmli təməlini təşkil edən Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çoxşaxəli əlaqələrin inkişafına toxunan Türkiyə dövlətinin başçısı hakim partiyaların gənclər qolları arasında əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşdığını və hər iki tərəf üçün faydalı olduğunu söyləyib.

Səmimi qəbulu görə təşəkkürünü bildiren YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin və keçirilən görüşlərin YAP Gənclər Birliyi ilə AK Parti Gənclik Qolları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını bildirdi. B.İslamov hər iki partiyanın gənclərinin Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini önmək gördüyünü diqqətə çatdırdı. O, qarşıda gələn seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurları arzulayıb.

Xatırladaq ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəslə Nəbiyev, Sevinc Qasımov və üzvləri Nərimin Qocaman, Kənan Kərimov daxilidirlər.

Numan KURTULMUŞ:

"AK Parti ilə YAP arasında əlaqələr gündən-günə inkişaf edir"



Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədri Numan Kurtulmuş, deputat Numan Kurtulmuş qarşada ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Numan Kurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşdığını diqqətə çatdıran Numan

Kurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi önəmli qəbul etdiyi qeyd edib. Görüşdə qarşılıqlı maraqlı mövzular müzakirə olub.

Narkomanlığa qarşı təbliğat işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair imzalanmış Tədbirlər Planına əsasən narkomanlığa mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, fleş-moblarnın, müxtəlif həftəliklərlə sosial aksiyaların, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, mədəni-kütləvi tədbirlərin, mövzuya dair "dəyirmi masa"ların, rəsm sərəilərinin keçirilməsi və tədbirlərin televiziyaada işıqlandırılması təmin edilib və hesabat dövründə ümumilikdə birgə 18 tədbir həyata keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildirdilər ki, görülmə işlərin davamlılığının təmin edilməsi, gənclər arasında antinarkotik təbliğat işinin daha da genişləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2023-cü il üçün də birgə Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində "Narkotiklərə sən də yox de" devizli sosial çarxların hazırlanması, respublikanın şəhər və rayonlarında interaktiv təlimlərin, mövzuya dair "dəyirmi masa"ların keçirilməsi, "Sağlamlıq gənclik namına ağ ölümə yox deyək!" devizli marafonun, "Narkotiklərə yox de, bizimlə birlikdə ol!" velosiped idman növü üzrə yarışların, regionlarda mədəni-kütləvi konsert proqramlarının təşkilinə və qeyd olunan tədbirlərin televiziyaada işıqlandırılması nəzərdə tutulur.

Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb



Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ferqus Ould ilə görüşüb. Nazirlər Kabinetinin Mətbuat xidmətindən

AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

İndoneziyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər



Azərbaycanda səfərdə olan İndoneziya-Azərbaycan parlamentlararası əlaqələr üzrə dostluq qrupunun üzvləri yanvarın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümmümilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə tor güllər düzüblər.

Nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanını ziyarət edərək öl-

kəminin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarını xatirəsinə hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət ediblər. Bakı-

nın ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyəti Milli Məclisin İndoneziya ilə parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

"Azərbaycan"

Bakının Nərimanov rayonu ərazisində abadlıq işləri görülüb

Yanvarın 31-də Milli Məclisin Sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrinə (Xutor) vətəndaşların soyayr qəbulunu keçirib.

Sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerində öz həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumlarla bərabər müvafiq iş aparılır. Rayon sakinlərinin yaşadığı kiçik asfaltlanmasız əlaqədar müraciətləri Nərimanov bələdiyyə

yəsi tərəfindən təmin edilmişdir. Vitse-spiker Adil Əliyev Nərimanov Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyevlə bərabər asfalt örtüyü çəkilmiş əraziyə birgə baxış keçiriblər.

Adil Əliyev sakinlərlə söhbət zamanı dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların məmnunluğundan təmin edilməsi istiqamətində lazımı addımların atılmasının, eləcə də hər bir müraciətə yüksək həssaslıqla yanaşılaraq həll edilməsinin vacibliyini qeyd edib. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət başçısının müvafiq sərəncamlarına toxunan vitse-spiker əsas

prioritetlərdən birinin də möhz əhalinin sosial rifah halının yaxşılaşdırılması olduğunu diqqətə çatdırıb.

Daha sonra bələdiyyənin sədri Təmraz Tağıyev sakinlərə ərazidə yenilənmiş asfalt örtüyü ilə bağlı məlumat verib, habelə Nərimanov rayonunda aparılan abadlıq və quruculuq işlərindən danışmışdır.

Sonda vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.

"Azərbaycan"



Azərbaycanla Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq var

Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri Şamil Ayrımnın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında olan qarşılıqlı münasibətlərdən danışmışdır. Qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib. O bildirmişdir ki, ölkələrimiz arasında həyatın bütün sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Komitə sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolunu qeyd edib, hər iki ölkənin

qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlararası dostluq qrupları arasında əlaqələrin inkişafından bəhs edib.

Bəxtiyar Əliyev həm Azərbaycan, həm də Türkiyədə dövlət tərəfindən təhsilə olan diqqət və qayğının təqdirəlayiq olduğunu söyləyib. O, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, ölkələrimiz arasında müəllim və tələbə mübadiləsi ilə bağlı təbiiq edilən proqramların önəmli olduğunu deyib. Təhsilin müxtəlif pillələrində həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışan komitə sədri elm və



təhsil sahəsində beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın zəruriliyini bildirib.

Səmimi görüş üçün təşəkkürünü ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri Şamil Ayrımnın Azərbaycanla səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, dost və qardaş dövlətlərimiz arasında münasibətlər möhkəm təməllərə əsaslanır. Ölkələrimiz arasında mövcud olan hərtərəfli

əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir.

Şamil Ayrımnın bu il Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd edildiyini vurğulayaraq Ulu Öndərlə görüşlərini xatırlayıb, onunla bağlı xatirələrini bölüşüb.

TBMM-in Azərbaycanla parlamentlararası dostluq qrupunun rəhbəri 44 günlük Vətən müharibəsində Azərbaycanla

qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində əsas rolunu oynayacağını deyib. O, hər iki dövlətin sülh və əmin-amanlıq tərəfdarı olduğunu bildirmişdir.

Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yaşar Karadağ, Tuba Durqut ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Musa Qasımlı, Ceyhan Məmmədov, Etibar Əliyev, Aqiyə Naxçı-

paqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizənin əhəmiyyətini qeyd edib, bu şanlı zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Şamil Ayrımnın bu qələbənin ödənilməsinə Prezident İlham Əliyevin göstərdiyi səylərin təqdirəlayiq olduğunu deyib. O, hər iki dövlətin sülh və əmin-amanlıq tərəfdarı olduğunu bildirmişdir.

Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Elm və təhsil komitəsinin üzvü Kamille Əliyeva, TBMM-in millət vəkili Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"

Azərbaycan və İndoneziya parlamentlərinin dostluq qrupları arasında görüş keçirilib



Yanvarın 31-də Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun və İndoneziya-Azərbaycan parlamentlararası dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan-İndoneziya parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qonaqları salamlayaraq onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirmişdir.

Azərbaycanın bölgədə və dünyada iqtisadi əməkdaşlığın, dayanıqlı sülhün və inkişafın tərəfdarı olduğunu deyən Milli Məclisin komitə sədri İrkomizə dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, ölkələrimiz və parlamentlərimiz arasında əla-

qələrin inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri indoneziyalı parlamentarlara Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsindən söz açıb.

Bəxtiyar Əliyev işğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi, tarixi, mədəni və dini abidələrimizi tamamilə dağıtmasından bəhs edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirmişdir.

"Azərbaycan"

Aqrar siyasət komitəsində TBMM-in nümayəndə heyəti ilə görüş olub

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımnın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, qonaqları salamlayan Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan-Türkiyə dostluğundan, qarşılıqlı maraq doğuran digər məsələlərə toxunub. O, ölkələrimiz arasında münasibətin bütün dünyaya üçün nümunə olduğunu söyləyib. Komitə sədri Azərbaycanla Türkiyənin münasibətlərinin gücləndirilməsində hər iki ölkənin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçılarımız ümumbəşəri siyasət yürütdürlər. Bu siyasət insanlığa, sülhə və əmin-amanlığa xidmət edir.

Tahir Rzayev eyni zamanda özünü Azərbaycanın din qardaşı adlandıran İrannın ölkəmizin uğurlarına qısqançlıqla yanaşdığını söyləyib. O, Azərbaycanın İranda səfirliyində baş verən silahlı basqını diqqətə çatdırıb.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımnın ölkəmizdə səfər etməsindən məmnunluğunu ifadə edib. Azərbaycanın İranda səfirliyində baş verən ter-

roru lənətləndiyini vurğulayan Şamil Ayrımnı bildirmişdir ki, bu hadisə Vyana Konvensiyasının yerinə yetirilmədiyini, təhlükəsizliyin təmin edilmədiyini göstərir. O, Azərbaycanın İranda səfirliyində edilən hücumun çox kədərli bir hadisə olduğunu qeyd edib.

Şamil Ayrımnı bildirmişdir ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi yaxşı bilirik. Bu coğrafiyada Türkiyə-Azərbaycan həmrəyliyi heç kim pozma bilməz. Ölkələrimiz arasındakı birlik türk dövlətləri arasında əlaqələrin daha da canlanmasına səbəb olub.

Söhbət zamanı Şamil Ayrımnı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan və Türkiyədə tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Eldar İbrahimov, Emin Hacıyev, Müsfiq Cəfərov, Aydın Hüseynov və İqbal Məmmədov iki ölkə arasındakı dostluq və qarşılıqlı əlaqələrin barədə fikirlərini bölüşüblər. Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.

"Azərbaycan"

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik gələcək inkişaf üçün perspektivlər açır Azərbaycan təşkilata rəhbərliyi dövründəki prioritetlərini müəyyənləşdirib

Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirliyi Şurasının 26-cı iclası keçirilib. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik rəsmi olaraq Azərbaycana təhvil verilib.

Xatırladıq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır və ölkəmiz hər zaman İQT-in fəaliyyətinə xüsusi önəm verib. Müxtəlif illərdə təşkilatın zirvə toplantıları Bakıda keçirilib. Ölkəmiz təşkilata üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüslərlə çıxış edib.

Budəfəki iclasda iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhan Bayramov bəyanatla çıxış edərək, Azərbaycanın İQT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. Nazir bildirmişdir ki, Azərbaycanın sədrliyi təşkilatın strategiya və proqramlarının, habelə "İQT-2025" baxışlarının irəliyə aparılması üçün əhəmiyyət daşıyacaq.

Ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, neqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi diqqətə çatdırılıb.

Nazir eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına neqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb və Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını qeyd edib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İQT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İQT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində müəyyən tədbirlər görülməyəcəyini də vurğulayıb. Bildirib ki, eyni zamanda Şuşanın 2026-cı ildə turizm paytaxtına namizədliyinin irəli sürülməsi bildirilib.

Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatları uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına neqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.

Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsa-

sında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə edilmişdir.

Qeyd edək ki, İQT-in Zirvə görüşünün bu ilin noyabrında Özbəkistanda keçiriləcəyi bildirilir. Məlumatla görə, görüş zamanı tərəflər regional əlaqələrin daha da gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Milli Məclisin deputatı Arzu Nağıyev qəzətimizə açıqlamasında qeyd edib ki, Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Onun sözlərinə görə, İQT dövlətlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüslərlə cəhd edir.

Deputat İQT-in Özbəkistanda keçirilməsinə sonuncu iclasını xatırladaraq qeyd edib ki, Azərbaycanın bu təşkilata sədr seçilməsi çox əhəmiyyətlidir: "Çünki 2023-cü il həm Azərbaycan, həm də digər dövlətlər üçün istər iqtisadi, istər təhlükəsizlik baxımından, istərsə də siyasi məsələlərin həlli istiqamətində atılacaq mühüm addımlar il kimi proqnozlaşdırılır. İQT-ə rəhbərlik etmək Azərbaycanca bir sıra dividendlər gətirə bilər. Daşkənddə keçirilən neqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi diqqətə çatdırılıb.

Nazir eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına neqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb və Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını qeyd edib.

Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İQT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İQT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində müəyyən tədbirlər görülməyəcəyini də vurğulayıb. Bildirib ki, eyni zamanda Şuşanın 2026-cı ildə turizm paytaxtına namizədliyinin irəli sürülməsi bildirilib.

"Azərbaycanın təşkilata sədrliyi gələcək inkişaf üçün çox mühüm perspektivlər açır. Düşünürəm ki, İQT-in qarşıda bir sıra layihələrin həyata keçirilməsində çox mühüm roluna olacaq. Qurum siyasi sahədə də vacib rol oynayır. Təşkilat çərçivəsində Avropa və Asiyaya neqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi də vacib məsələlərdəndir".

Deputat sonda qeyd edib ki, Azərbaycan hansı təşkilata sədrlik etməsindən asılı olmayaraq, hər birində uğurlu fəaliyyət göstərər, təşəbbüslərlə çıxış edərək region üçün əhəmiyyətli layihələrin həyata keçirilməsində vacib rol oynayır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"



"Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm"

Azərbaycan Prezidentinin yüksək liderlik keyfiyyətləri qlobal miqyasda etiraf olunur

Əvvəli 1-ci sah.

Viktor Orban: "Biz bu qərarı verdik, gəlin, Azərbaycana tərəf gedək"

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərinin ən yaddaqalan məqamlarından biri Macarıstan rəhbərliyinin Azərbaycana yüksək münasibətinin təcəssümü oldu. Məsələn, Baş nazir Viktor Orbanın "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldık. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarırdıydıq. Çünki NATO, Avropa İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzlə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək" sözləri ostləndi Azərbaycannın beynəlxalq münasibətlərdəki roluna, yerinə verilən yüksək dəyərin təcəssümüdür.

Bu gün tarixinin ən qiymətli mərhələsini yaşayan Azərbaycan regionda və dünyada söz sahibi olan dövlət kimi tanınır. Hər bir məsələdə özünün aydın mövqeyi olan Azərbaycan həm də müstəqil siyasət həyata keçirən dövlətdir. Respublikamızın enerji siyasəti qlobal miqyasda enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətdə düşən tərəfdaşlarına arxa durub. Elə buna görə də Azərbaycan sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən və sözünə sadiq dövlətlər sırasında yer alır.

Bu mənada Macarıstanın Azərbaycana yönəlmiş siyasətində, Avropa İttifaqının üzvü olan ölkənin Bakı ilə əməkdaşlığa önəm verməsində bu amillərin hər biri böyük rol oynayır. Təsdiqi deyil ki, Azərbaycanla Al arasında enerji sahəsində genişlənən əməkdaşlığı, 2027-ci ilə qədər Azərbaycandan Avropaya qaz ixracının iki dəfə artırılmasının nəzərdə tutulmasını çox təqdir edən ölkələrdən biri Macarıstandır.

Ötən ilin dekabrında isə Rumıniyada Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında" saziş imzalandı. Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Beləliklə, yaxın gələcəkdə Azərbaycan Macarıstana həm də elektrik enerjisi ixrac edəcək. Bütün bunlar öz növbəsində onu göstərir ki, Macarıstan rəhbərliyi "Azərbaycana tərəf gedək" qərarını verərkən düzgün və müdrik addım atıbdır.

İlham Əliyevə olan yüksək ehtiramın göstəricisi

Bu gün Prezident İlham Əliyevin adı dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir sırada çəkilir. Bütün böyük dövlətlərinin rəhbərləri İlham Əliyevə ehtiram və rəğbətə yanaşırlar. Prezident İlham Əliyevə müxtəlif vaxtlarda, əlamətdar günlərdə ünvanladıkları məktublər, keçirilən görüşlərdə səslənən fikirlər bunu təsdiq edir. Bunun səbəbləri İlham Əliyevin özünün yüksək şəxsi keyfiyyətləri, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə bağlı baxışları, problemlərin həllinə töhfələridir.

Təsdiqi deyil ki, Azərbaycan Prezidentinin hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətə izlənilən məqamlarından biridir. Bir müddət əvvəl Davos İqtisadi Forumu da bunu təsdiq etdi. Macarıstanın Baş naziri Viktor Orbanın da söylədiyi fikirlər Prezident İlham Əliyevə beynəlxalq səviyyədə olan yüksək ehtiramın ən gözəl nümunəsidir. Məsələn, Viktor Orbanın "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca müəkkəb mühiyyətdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənmə bilmədim. Çünki biz radikal tərəfə meyillilik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm" sözləri Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir. Macarıstan Baş nazirinin bu sözləri Prezident İlham Əliyevin geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır. Bir müddət əvvəl Şərbiya Prezidenti Aleksandar Vuçiqin də İlham Əliyevlə bağlı oxşar məzmunlu fikirlər söyləmişdi.

Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı iki dövlət arasındakı əlaqələrin inkişafına xidmət edən vacib sənədlər imzalandı. Prezident İlham Əliyev və Baş nazir Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalamaqla strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoydular. Bütün bunlarla yanaşı bu səfər Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun təsdiqi oldu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını söyləməyə əsas verir.

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ Orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Keçmiş sovetlər dönmündə belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.

Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşını günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirinin dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla Misir arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri isə iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaqdır.

30 illik diplomatik münasibətlər

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.

Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işğuzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilmişdir. Ulu Öndər Heydər Əliyevin əlaqələrin inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Mayın 7-də İlham Əliyev Misir parlamentini təəffüdü ilə medalla təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir.

Səfər zamanı Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası, Azərbaycanın Aşşeron Rayon İcra Hakimiyyəti və Misirin Qələbiyyə əyaləti arasında anlaşma memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misirin Mineral Ehtiyatlar Qurumu arasında texniki əməkdaşlıq protokolu, həmçinin İnformasiya Texnologiyaları nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumuna və iki ölkənin hökumətləri arasında hava nəqliyyatı haqqında sazişə əlavə protokol imzalanıb. Bundan başqa 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama



Azərbaycan-Misir əlaqələri yeni inkişaf mərhələsindədir

Prezident Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfəri münasibətlərin daha da yüksəlməsinə böyük töhfə verəcək

Hərəkətinin XVIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayır.

53 sənəd, 14 şirkət, qarşılaşan şəhərlər

2002-ci ilin oktyabrında iki ölkə arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmışdır. Misir Prezidentinin son səfəri zamanı isə daha 3 sənəd - su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında, mədəniyyət sahəsində əməkdaşlıq haqqında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalandı.

Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.

Turizm sahəsində də əlaqələr inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.

2008-ci ildə Qələbiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əli-

yev abidəsinin və "Azərbaycan" küçəsinin açılışı olub. Aşşeron rayonu ilə Qələbiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sina vilayəti ilə Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.

Yeni razılaşma əldə edildi

Prezidentlərin arasında keçirilən son görüşdə İlham Əliyev əminliklə bildirdi ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bir çox sahədə əməkdaşlıq üçün əlverişli imkanlar var. Biznes dairələrinin birgə fəaliyyəti əlaqələri daha da gücləndirəcək: "Biz gələcək əməkdaşlıq sahələrini də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaqdır. Əlbəttə ki, siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik. Əminəm ki, Prezident cənab Sisinin Azərbaycana səfəri ölkələrimizin gələcək uğurlu inkişafına çox böyük töhfə verəcəkdir".

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi isə bildirdi ki, bütün sahələrdə özünü bürüzə verən qarşılıqlı anlayış, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə əminlik yaradır: "Əlbəttə, ötən il keçirilmiş Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasında da gözəl nəticələr əldə olunmuşdur. Amma hesab edirəm ki, bu səfərdən də sonra qarşılıqlı anlayış şəraitində ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı qarşılıqlı istəklər və möv-

çud olan siyasi iradəyə əsaslanaraq daha da dərinləşəcək".

Misir Prezidenti bildirdi ki, tərəflər arasında razılaşma əldə edilib. Qərara gəlinib ki, istər Azərbaycan investitorları, istərsə də misirli investitorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərsin. Əsasən də əzəclilik sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da əldə olunan razılaşmalardandır.

Prezident İlham Əliyev mətbuat bəyanatında Ermənistan-Azərbaycan münasibətlərinin başa çatdığını, artıq bu problemin həll olunduğunu, Qarabağın işğaldan azad edilərək, Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldığını və bütün bunlardan sonra sülhə yaxınlaşıldığını da bildirdi.

Dövlət başçısı bəyanatında Azərbaycanla Ermənistan arasında imzalanaacaq sülh müqaviləsi ilə bağlı təkliflərin irəli sürüldüyünü və bütün əzəcliyə, əziyyətlərə, dağntılara baxmayaraq, sülh müqaviləsinin zərurətini xatırladı. Əks təqdirdə bölgədə təhlükələrin daha da artılabileceyi ehtimalını söylədi.

İlham Əliyev BMT-də islahatlarla bağlı məsələlərə də aydınlıq gətirərək bildirdi ki, artıq dünyada uzun illər bu məsələ müzakirə edilir, islahatlar haqqında fikir mübadiləsi aparılır: "Bu islahatlarla böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədləri irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkətinə sədrlik edən ölkə bu yerə sahib olmalıdır". Bunu ədalətli hesab edən İlham Əliyev vurğuladı ki, artıq dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Yaşıl Ətraf Mühitə üzrə Koreya Gənclər Təşkilatı (GEYK) Azərbaycan tərəfindən Ermənistan qarşı Bern Konvensiyası çərçivəsində qaldırılmış dövlətlərarası arbitraj proseduruna dair açıqlama verib.

AZƏRTAC xəbər verir ki, "Kimdir günahkar, Azərbaycan Ermənistan qarşı" başlıqlı açıqlamada örazilərinin 30 illik işğalı dövründə sözügedən məkanda ətraf mühitə vurulmuş zərərlərə görə Azərbaycan tərəfindən Ermənistan qarşı qaldırılmış prosedurun bu qəbildən ilk dövlətlərarası arbitraj proseduru olduğu bildirilir. Prosedurun sonunda Azərbaycanın qalib gələcə-



yi təqdirdə bunun biomüxtəlifliyə və ətraf mühitə döymüş zərərin iqtisadi dəyərini hesablanması ilə bağlı presedent rolunu oynayacağı barədə məlumat verilir. Açıq-

lamada həmçinin Azərbaycan örazilərinə metal yataqlarının qanunsuz istismarına dair Ermənistan qarşı iddianın da sözügedən prosedura əlavə olunacağı diqqətə çatdırılır.

Qeyd edək ki, 2014-cü ildə yaradılmış GEYK qeyri-kommersiya xarakterli könüllü gənclər təşkilatıdır. Təşkilatın məqsədlərinə mövcud iqlim böhranına gənclər səviyyəsində reaksiyanın verilməsi, karbonsuz enerjiyə keçidin dayanıqlı həyat tərzinə çevrilməsi, iqlim ədalətinin bərpa edilməsi, hazırkı iqlim böhranının sonrakı nəsillərə ötürülməməsi kimi məsələlərin təşviqi daxildir.

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir


Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir.

Komandolar kəşfiyyət cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmçinin sığınacaqda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.



Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.



Heydər Əliyev İli 2023

Rusiyada Ümummilli Liderin 100 illiyi münasibətilə tədbirlər planı müzakirə edilib

Azərbaycanın Rusiyadakı səfiri bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Əvvəlcə rusiyalı diplomat Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum xəbərlərindən sarsıldığını bildirib, Azərbaycan xalqına dərin hüznü başsağlığı verərək, ölkəmizə tam dəstəyini ifadə edib.

Diplomatlar Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müdələrinin həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə ikitərəfli səfərlər, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, hüquq-müqavilə bazasının daha da genişləndirilməsi, iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının növbəti iclasının, habelə Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələlərə qaldıraraq, Azərbaycanın məsələlərlə bağlı mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərinə toxunulub.

Sumqayıtda Heydər Əliyevin yubileyi ilə bağlı konfrans olub

Sumqayıt Dövlət Universitetində "Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna olan sadaqətimizdir" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfrans giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov bildirib ki, hazırda Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadən olmasının 100-cü ilini qeyd edirlər: "Ümummilli Liderin bizlərə ərməğan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılıq, milli dövlətçilik məfkuresinə sadiqliyini canlı təəcəssümü olmuşdur. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, onun xatirəsi hər zaman anılır, izi Azərbaycanın hər bir guşəsində görünür, hər bir sahənin inkişafında müəyyənləşdirəndi siyasiyyətə özünü göstərir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər özində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir. Bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan regionun lider ölkəsi, qalib dövlətdir", - deyərək E.Hüseynov söyləyib.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi respublikamızın həyatında böyük ictimai-siyasi hadisədir: "Heydər Əliyev, doğrudan da, dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyətdir. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyıq, qəbul edirik. Onun parlaq diqqəti və iti zəkası sərhəddən tənqid, Azərbaycanın hüduqlarını aşırırdı. Çoxları bizə qibte edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərhəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, demir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ

bilib. Zaman sübut etdi ki, Ulu Öndərin xalqın və dövlətin taleyini etibar etdiyi, özü qədr inandığı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edir, beynəlxalq aləmdə nüfuzunu möhkəmlədir, üstəgəl "Qarabağ Azərbaycandır!" nidası ilə Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Azərbaycan bayrağını Şuşa qalasına, Xudafərin körpüsünə sancıb ölkəmizin qüdrətini dünyaya göstərdi. İkinci Qarabağ müharibəsinin zəfərlo başa çatması da zamanın hökumətinin tonənosu idi. Hal-hazırda erməni vandalları tərəfindən dağıdılmış ərazilərimizdə aparılan bərpa-quruculuq işləri davam etdirilir. İnsanların yurda dönüşündə doğma torpaqları Ağaldada yerləşmələri Böyük qayıdışın əlliklə olacağı vaxtın yaxınlaşdığını da göstərir".

Nətiq vurğulayıb ki, bu gün Zəngəzurun Azərbaycan tarixi ərazisi olmasının sübutuna ehtiyacı yoxdur: "Müxtəlif ölkələrin arxivlərində saxlanılan sənədlər artıq dilə gəlir, həqiqət illərdən bəri aydınlığa çıxacağı günü gözlüyürdü. Bu torpaqların əsl sahiblərinin yurda dönüşündən təşvişə düşən ermənilər hər vasitə ilə bu köçün qarşısını almağa çalışırlar. Bütün bunlar Zəngəzurla bağlı həqiqətləri dəfərlə açılacaq Ulu Öndər Heydər Əliyevin söylədiyi tarixi faktların aydınlığa çıxmasıdır. XIX-XX əsrləri Azərbaycan üçün çox əhəmiyyətli, eyni zamanda gərgin hadisələrlə zəngin bir dövr adlandırılan Ulu Öndər daşnakların məklərləri nəticəsində Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinin, yol verilən saxtarkarlıqların gələcək nəsillərə çatdırılmasının vacibliyini həmişə qeyd etmişdir. Ulu Öndərin bütün kürsülərdən dilə gətirdiyi bu faktların Prezident İlham Əliyev tərəfindən yenidən gündəmə gətirilməsi bir daha sübut edir ki, Ermənistan istəmə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq. Tarixi torpaqlarımız işğaldan azad ediləcək. Yaxın gələcəkdə Zəngəzura, Göyçayə və İrovana qayıdacağıq", - deyərək Z.Fərəcov bildirib.

Akif ƏLİYEV, "Azərbaycan"

Tarif (qiymət) Şurasının iclası keçirilib

Tarif (qiymət) Şurasının yanvarın 31-də keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin mürciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindəşmə xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Şuradan AZƏRTAC-a bildirilib ki, mürciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindəşmədə maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimləməsinə zərurət yaratdığı bildirilib. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərxarici və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindəşmə xidməti üzrə tariflərin yuxarı həddi və metrodə sərnişindəşmə xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtə-

lif tarif artımı variantları nəzərdə keçirilib, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialiyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərən maraqların uzlaşdırılması, iqtisadi əverşlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metrodə sərnişindəşmə tarifi 1 qəpik üçün 40 qəpik, ölkə üzrə tarifi yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərxarici və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifi yuxarı həddi

1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.

İclasda həmçinin sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsinə təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanıb.

İclasda yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzərdə tutulmuş qaydada qiymətlərinin tənzimlənməsi haqqında" Qaydası'nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi haqqında" Təlimatın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib. Bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırılması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Qərarlar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.

Nəqliyyat tarifləri tənzimlənilir

Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin mürciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindəşmə xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Bələ ki, yeni tariflərə əsasən metrodə sərnişindəşmə 1 qəpik üçün 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərxarici və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik-1 manat arası olacaq (əvvəlki tarif 30-90 qəpik). Şəhərlərarası avtobus marşrutlarında isə tarifi yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Xatırladaq ki, sərnişindəşmə xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il əvvəl qüvvəyə minib. Bu illər ərzində bütün dünyada olduğu kimi, Azərbaycanda da ehtiyat hissələrinin idxal qiymətinin artması sərnişindəşmə xidmətinin maya dəyərinin yüksəlməsinə ciddi təsir edib. Daşıyıcı istifadə olunan avtobusların keyfiyyətinin yüksək olması da qiymətə təsir edən amillərdəndir.

Amma bu artımlar fonunda respublikamızda həm metrodə, həm də avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərində əhəmiyyətli rol oynayır. Məsələn, avtobuslarda 1 sərnişinin daşınmasının maya dəyəri 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik olacağı gözlənilir. Şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artırdıq.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiya dövründə azalmasıdır. Məsələn, pandemiya dövründə metrodə bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021-ci il) olub. Göründüyü kimi, bu iki il ərzində metropoliten nə qədər ziyanla işləyib. İndin özündə də sərnişindəşmədə pandemiya dövründəki sərnişinlərinə nisbətən daha az sərnişinlərin istifadə edən sərnişinlərin sayı pandemiya dövründə əvvəlki dövrün cəmi 62 faizini təşkil edib.

Onu da qeyd edək ki, tariflərə məhz daşıyıcı şirkətlərin mürciətləri əsasən baxılıb. Yeni qiymətlər bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifləri əsasında tənzimlənilir. Bu tənzimləmədən sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşınmalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Yeni tarifi qəbulundan sonra bələ MDB sərnişindəşmə tarifləri öksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur. Məsələn, Moskvada metro və avtobuslarda bir adam üçün gediş haqqı 1,52 manat, Kiyevdə 1 manat, Tbilisidə 64 qəpikdir. Minskədə isə metrodə gediş 96 qəpik, avtobus qiyməti 1,16 manatdır. Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycanı göstərildikdən dəfələrlə yüksəkdir.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Tarif (qiymət) Şurasının iclasında tariflərin tənzimlənməsi zamanı sosialiyönümlülük nəzərə alınmış. Dövlətin sosial siyasətinə uyğun olaraq optimal variant seçilib, sərnişinlərin xidmət göstərən şirkət arasında maraqlar balanslaşdırılıb.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naftalan şəhərindəki Heydər Əliyev

Mərkəzində vətəndaşları qəbul edib. Görüş zamanı ətraf mühitin mühafizəsi, məsələlərin qorunması, biomüxtəliflik, hidrometeorologiya, işlə təminatının və digər məsələlərlə bağlı vətəndaşların mürciətləri din-

lənilib. Qaldırılan məsələlərin bir qismi yerində həlləni tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin

qəbulu və mürciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasında razılıqlarını bildirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ağstafada "Böyük ömrün salnaməsi"ndən danışılmışdır

"Heydər Əliyev İli" çərçivəsində rayonda intellektual yarış da keçirilmişdir



Ağstafadakı Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Böyük ömrün salnaməsi" mövzusunda ümumrayon tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Orucov müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyi namına həyata keçirdiyi işlərdən, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında və onun dünya siyasətində öz yerini möhkəmləndirməsində göstərdiyi xidmətlərdən danışmışdır.

Sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyev, tarix müəllimi Səfəq Cəlilova, mədəniyyət işçisi Rütuf Axund-

lu çıxış edərək Heydər Əliyevin mənalı ömrü yolunda və genişmiqyaslı fəaliyyətinə söz açmışdır.

Tədbir incəsənət ustalarının çıxışları ilə yekunlaşmışdır. * * *

Rayonun ümumtəhsil məktəblərinin gənc tarix müəllimləri arasında "Heydər Əliyev - Əsrin lideri" mövzusunda "Nə?, Harada?, Nə zaman?" adlı intellektual yarış keçirilmişdir.

Yarışda 15 komanda iştirak etmişdir. Əvvəlcə iştirakçılar məktəbin foyesində təşkil edilmiş "Keşikçidag" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrinə və qoruğa məxsus çap məhsullarından ibarət sergi ilə tanış olmuş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi

bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini birdəqiqlik sükutla yad etmişdir.

Üç mərhələ üzrə keçirilən final yarışında iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən bölgəmizin tarixi abidələrini əhatə edən suallar verilmişdir. Münsiflər heyətinin yekun rəyinə əsasən, Dağ Kəsənəndə 1 nömrəli tam orta məktəbi təmsil edən "Cəbrayıl" komandası 1-ci, Qaçaq Kərəm kənd tam orta məktəbini təmsil edən "Göyazən" komandası 2-ci və Ağstafa şəhər texniki və humanitar təmayüllü liseyi təmsil edən "Xaribülül" komandası 3-cü yeri layiq görülmüşlər. Qalib komandalara xatirə hədiyyələri və mükafatlar təqdim edilmişdir.

Sabir ƏLİYEV, "Azərbaycan"

Şuşadakı tədbir Azərbaycan Gəncləri Gününə həsr edilib

Yanvarın 31-də Şuşa şəhərində "Regional İnkişaf" İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatlığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü həsr edilmiş "Könüllük Şuşada 2023" adlı tədbir həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən "Gənclər Həftəsi" çərçivəsində baş tutan tədbirdə ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.

Xatırladaq ki, Azərbaycan gəncləri birlik nümayiş etdirərək özm və qətiyyətlə sözügedən aksiyayı artıq 51 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz iş-

tisarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.

Gənc könüllülər və könüllü təşkilatları rəhbərlərinin iştirakı ilə təşkil edilən tədbirdə daha sonra "Qarabağ" hotelində təşkil edilən "Könüllük Şuşada 2023" adlı tədbirin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin öz xatirəsi birdəqiqlik sükutla yad edilib.

Rəsmi nümayəndələrin çıxışları ilə davam edən tədbirdə Azərbaycan könüllülərinin aktiv iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib və bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, öldə etdikləri təcrübələr barədə danışılıb.

BQXK-nın və sülhməramlıların avtomobilləri Laçına maneəsiz keçiblər

Ekoaksiyanın iştirakçıları yanvarın 31-də Beynəlxalq Qırımtı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidini şərait yaratdılar.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. * * *

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidini şərait yaradılib.





Qərbi azərbaycanlılar olaraq indiki Ermənistan ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Mələhət İbrahimqızının SİA-ya müsahibəsi



- Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği üçün hansı işlər görülür?

- Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği üçün çox işlər görülür. Bir tərəfdən Qərbi Azərbaycanda, yəni hazırkı qondarma Ermənistan dövlətində Azərbaycan xalqının əsrlərboyu mövcudluğunu sübut edən materiallar, beynəlxalq hüquqa əsaslanan tarixi faktlar toplanır və müxtəlif dillərə tərcümə olunur ki, dünya ictimaiyyətinə çatdırıla bilsin. Doğrudur, sübut etməyə ehtiyac yoxdur, amma beynəlxalq təşkilatlar bugünkü Ermənistan ərazisində Azərbaycan xalqının tarixən mövcud olduğunu bilməlidirlər. Ona görə də biz bunu sübut etmək üçün yazılı və şifahi tarix, ədəbiyyat, toponimlər və s. toplayacaq tərcümə edəcək və ayrı-ayrı beynəlxalq təşkilatlara göndərəcəyik. Bununla yanaşı son 200 ildə Cənubi Qafqazda erməni fitnəkarlarının yanlışlıqları ortaya çıxarmaq üçün müxtəlif materiallar hazırlanacaq. Hazırda bununla bağlı çoxlu kitab yazılır, xəritələr hazırlanır. Biz sübut edəcəyik ki, Cənubi Qafqazda tarixən heç vaxt ermənilər yaşamayıb. Hətta ermənilər sövdüründə Qarabağa gölşlərinin 150 illiyini qeyd ediblər. Yəni bu xalq Cənubi Qafqaza təxminən 200 ilə yaxın müddətdə gəlib. Biz həm o torpaqlarda tarixboyu Azərbaycan xalqının yaşadığını, həm də ermənilər ora sonradan gəlmə xalq olduğunu sübut edən sənədlər hazırlamalıyıq".

- Qərbi Azərbaycan adət-ənənələri, tarixi, dini adətləri və s. kimi amillərlə bağlı hansı işlərin görülməsinə ehtiyac var?

- Sözsüz ki, bir xalqın ərazidə var olmasını sübut edən ən vacib faktlardan biri də onun tarixi binaları, dini ibadət yerləri, məzarlıqlarıdır. Çox təəssüf ki, bizim məzarlıqlar, dini ibadət yerlərimizin eksəriyyəti vandalcasına dağıdılıb. Erməni vandalları tarixi saxtalaşdırmaq üçün hər cür çirklə omlə ol atıblar. Qərbi Azərbaycanda qeyri-maddi mədəni irsi, kulinariyadan tutmuş milli geyimlərə qədər, nə qədər sənət növləri varsa, toplamalı və orada Azərbaycan xalqının tarixi mövcudluğunu sübut edən fakt kimi həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmalıyıq. Qərbi Azərbaycan İcması yarıdaqandan sonra Azərbaycan Milli Elmələr Akademiyasında bir neçə şöbələr, müvafiq qurumlar yaradılıb. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə daha çox işlər görülməlidir. Qərbi Azərbaycanda yaşayış, oranın mədəniyyətinə, elminə böyük töhfələr verməyi Qərbi azərbaycanlı qadınların tanınması üçün uğurlu addımlar atılacaqdır.

- Beynəlxalq təşkilatların Qərbi Azərbaycan məsələsinə münasibətini necə dəyərləndirmək olar?

- Biz 30 illik Qarabağ konfliktinin həll olunmasında çox zəngin bir təcrübə topladıq. Beynəlxalq təşkilatların bözi hallarda riyakarlığının, bir çox halda susqunluğunun şahidi olduq. Onlar problemi görmürlər, heç görmək, eşitmək də istəmirlər. Amma Azərbaycan dövlətinin gücü, xalqın birliyi və homroyliyi, məhəmət Prezidentimizin qətiyyəti və məğlubedilməzliyi, milli ordumuzun gücü ilə biz həm Qarabağ torpaqlarımızı işğaldan azad etdik, həm də beynəlxalq təşkilatlarla bağlı kifayət qədər təcrübə qazandıq. Görünür odur ki, beynəlxalq təşkilatlar yəni də ikili standart tətbiq etməyə çalışacaq, bəzi hallarda isə riyakarlıq göstərəcəklər, səssiz qalacaqlar. Bunun bizə heç bir aidiyyəti yoxdur. Biz onları bu həqiqətin, tarixi haqsızlığın üzərindən keçməyə məcbur edəcəyik. Nə qərar verəcəklər deyə bilməyər, amma ən azından biz bu həqiqətləri onlara çatdırma biləcəyik. Beynəlxalq təşkilatların laqeydliyinə fikir verməyərək öz işimizi görməliyik. Gördüyümüz iş nəticəsində beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların hekayəsini dinləyəcək, faciəsini dərək edəcəklər. Nəticə etibarilə biz Qərbi azərbaycanlılar olaraq indiki Ermənistan ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik.

- Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının fəaliyyətinə də qayıdışla bağlı hansı planlar var? Azərbaycan xanımlarımız, gənc qızlarımız bu məsələdə necə rol oynaya bilər?

- Bildiyiniz kimi, bu yaxınlarda Qərbi Azərbaycan İcmasının konsepsiyası qəbul olundu. Bütün dillərə tərcümə olunaraq müxtəlif beynəlxalq təşkilatlara paylanıldı. Göründüyü üzrə biz hüquqlarımızın bərpasını sülh yolu ilə təmin etməyə çalışırıq. Biz neçə onilliklərdə ermənilər də daxil olmaqla müxtəlif xalqlarla, milli azlıqlarla bir yerdə yaşamışıq. Azərbaycan xalqı etnik bir cəmiyyətdə yaşamışdı vərdiş edib. Azərbaycan politetnik olmaqla dünyanın nadir ölkələrindəndir. Ermənilər vaxtilə burada yaşayanda Azərbaycan tərəfindən heç vaxt fitnə, xəyanət olmayıb. Hər zaman aradığı münafişəni fitnəkar Ermənistan yaradıb. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz haqlı davasında Qarabağı işğaldan azad etdi. Bugünkü gündə orada möhtəşəm quruculuq işləri həyata keçirilir. Azərbaycan dünyada tolerantlığın mərkəzi kimi tanınır. Ona görə də Azərbaycan xalqı yəni də ermənilərlə birgə yaşaya bilər. Çünki biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Qərbi Azərbaycan İcmasının müxtəlif strukturları olsa da, biz bir vahid komanda kimi fəaliyyət göstərəcəyik. Təbii ki, qadınlarla bağlı da fəaliyyət planımız var. Yəqin ki, yaxın vaxtlarda yekunlaşacaq. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası Cənubi Qafqazda yaşayan bütün xalqların qadınlarına müraciət edəcək. Eyni zamanda bütün dünyaya, həmçinin erməni analarına, bacılarına müraciət edəcəyik ki, onlar da bölgədə barışın, sülhün qorunması üçün öz töhfələrini versinlər. Hazırda Birləşmiş Millətlər Təşkilatının 13-cü və 25-ci qətnaməsində də qeyd olunub ki, qadınların sülh quruculuq prosesində diplomatik məsələlərdə, konsensusun qurulmasında, müharibə dövrü bərpa quruculuğunda təmsilçiliyi yüksək dəyərləndirilir. Ona görə hesab edirəm ki, Qadınlar Şurasının çatırı altında qadınların bu istiqamətdə görəcəyi işlərdən biri də Cənubi Qafqazda sülh və əmin-amanlığa öz töhfəsini verməkdir. Bu da Azərbaycan xalqının tolerantlığını dünyaya çatdıracaqdır.

- Geriyə qayıtma prosesində qadın hüquqları məsələsinin əhəmiyyətini nədən ibarətdir?

- Geriyə qayıtma prosesində təbii ki, qadın hüquqlarının bərpası çox önəmlidir. BMT və digər beynəlxalq təşkilatların məcburi deportasiya olunmuş insanları öz doğma yurdlarına qayıtması ilə bağlı bir sıra konvensiyaları və qətnamələr var. Biz Qadınlar Şurası da beynəlxalq hüquqa istinad edərək geri qayıtma prosesində iştirak edəcəyik. Təki bu məsələ tezliklə həll olunsun.

Qərbi azərbaycanlılar doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər

Onlar ədalətin bərqərar olacağına inanırlar



Bu günlər indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası geniş ictimaiyyətə təqdim edilmişdir. Redaksiyaya daxil olan müraciətlərdən, məktub və teleqramlardan, internet mesajlarından göründüyü kimi, konsepsiya əhali tərəfindən rəğbətə qarşılanmışdır.

Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırmlarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərində dəymiş ziyanı hesablamış, hazırda bu işlər dəqiqliyi ilə davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzvə (ad, soyad, ata adı) dəqiq statistikasi aparılıb, 130 kəndin siyahısı tərtib edilmişdir. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrini dəqiq siyahısının hazırlanması üzərində ciddi iş aparır. Qeyd edək ki, sovet dönəmində erməni dağıntıları məqsədlə şəkildə yazdıqları, yaydıqları kitab, qəzet və jurnallarda mədəniyyətimizin, zəngin irsimizin, məmarlıq abidələrimizin ən nəfis nümunələrinin guya ermənilərə mənsub olduğunu iddia etməyə çalışıblar. Eyni zamanda ermənilər tərəfindən azərbaycanlıların mənfəi obrazını formalaşdırılması cəhdləri də unudulmayıb.

Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyyə qayıtması üçün icmanın höyətə keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanaraq, ədalət və sülhün bərqərar olunmasına xidmət edir. Qürurverici haldır ki, bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.

Sovet hakimiyyəti ötən əsrin 20-ci illərində Azərbaycanı sovetləşmə adı ilə müstəmləkə buxovuna salandan sonra xalqımızın qara günləri başlamışdır. Daşnakçıyün partiyasının silahlı birləşmələri dövrün boşluqlarından hiyləgərliklə istifadə edərək Cənubi Qafqazın harada yaşamasından asılı olmayaraq, xüsusən də məmləkətimizin Qərbi Azərbaycan adlandırılan ərazisindən başlayaraq Naxçıvanda, Gəncəbasarda, Gəndəbədə, Göyçay qəzasında, Şamaxıda, Salyanda, Lənkəranda, Bakıda, Qubada və digər ərazilərdə açıq-aşkar soyqırımı həyata keçiriblər. Başqa bir variantda isə bolşeviklərə əlbir olaraq bəy, ağa, mülləkdar, müsavətçi, pantürkist adı ilə, hətta bir danası olanın belə qolçomaq kimi müllükünü, ömləkinə öləndən almaqla, istədiklərini həbs etməklə, repressiyalara, sürgünlərə, qətlərə, təqiblərə, təzyiqlərə, işğəncələrə məruz

qoymaqla xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bütün bunlar azmış kimi Moskvada, Kremldə yüksək vəzifədə olan erməni kommunistlərin dəstəyi ilə azərbaycanlılar 1948-ci ildə və 1953-cü ildə kütləvi deportasiyaya məruz qalmışlar. Beləliklə, erməni şovinistləri dövlət səviyyəsində Qərbi Azərbaycan ərazisində minillərlə yaşayan insanları zor və təzyiqlə öz doğma ata-baba yurdlarından qovmuş, onların malına-mülkünə yiyələnmiş, kəndlərə, qəsəbələrə, şəhərlərə sahib çıxmışlar və s.

Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələlərə xüsusi önəm verərək demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerliyəksən ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silməyə istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Ermənistan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirəm ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Taleyüklü məsələlərdə Azərbaycan Prezidentinin, hökumətin tələb və tövsiyələ-

Rəhman SALMANLI,
"Azərbaycan"

Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin sənədi kimi yayılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

İcmanın Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adiqkəlon əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısını alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkililiyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımın, etnik təmizləmənin və insanlığa qarşı cinayətlə-



rin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Qeyd edilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasında səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir.

Luiss Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti çərçivəsində ADA Universitetində olub



Luiss Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti çərçivəsində yanvarın 22-27-də ADA Universitetində olub.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, heyətə Luiss Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Raffaele Marketti rəhbərlik edib. Luiss Universiteti İtaliya-Azərbaycan Universitetinin İtaliya tərəfindən aparıcı universitetidir.

Səfər boyunca ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərliyi ilə Luiss Universiteti ilə əməkdaşlığın çərçivəsi, İtaliya-Azərbaycan Universitetində sonayə, biznes və tənzimləyici qurumlarla əlaqəli şəkildə təhsilin təşkili və "Made in Azerbaijan" (Azərbaycan brendinin təşviqi) keyfiyyət nişanının idarə edilməsi və təşviqinin tədrisi üçün "Made in Italy" keyfiyyət nişanının təcrübəsindən yararlanmağın yolları müzakirə edilib.

Nümayəndə heyəti ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və nazir müavini Səməd Bəşirli arasında yüksək səviyyəli müzakirələr aparılıb. İtalyan qonaqlar ölkədə həyat tərzini, yerli mədəniyyətin unikallığını, eləcə də sonatkarlıq, qida və turizm sahələrində brendləşmə potensialını daha yaxşı anlamaq üçün Bakıdan kənar bölgələrə səfər edərək İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO), KOBİA - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının (İşgötürənlər) yüksək səlahiyyətli şəxsləri ilə dəyirmi masada iştirak ediblər.

Nümayəndə heyəti həmçinin İtaliyanın Azərbaycandakı səfiri Klavdiyo Taffuri ilə görüşüb, əməkdaşlıq çərçivəsində perspektivləri müzakirə edib.

Yanvarın 25-də ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin iki magistr ixtisasının təqdimat mərasimi baş tutub. Qlobal idarəetmə və siyasət ixtisası Luiss Universiteti, qida sistemi üzrə menecment ixtisası isə Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində təklif olunub.

İtaliya-Azərbaycan Universiteti üzrə işçi qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, Luiss Universiteti ilə əməkdaşlıq iqtisadiyyatın dayağı olan kiçik və orta biznesin, milli-mədəni dəyərlər üzərində qurulan sahibkarlıq fəaliyyətinin genişlənməsi və brend idarəçiliyi üzrə sorisətli menecerlərin yetişdirilməsinə imkan verəcək.

Luiss Universitetinin prorektoru Raffaele Marketti vurğulayıb ki, qlobal idarəetmə və siyasət ixtisası qlobal siyasəti, yerli mədəni-sosial konteksti və menecmenti birlikdə tədris etməyi nəzərdə tutan çoxşaxəli (ixtisaslararası) proqramdır. Bu proqramın digər mühüm cəhəti isə onun rəqəbatədavamlı "Made in Azerbaijan" (Azərbaycan brendinin təşviqi) keyfiyyət nişanının formalaşması, idarə edilməsi və təşviqinin tədrisidir və bu məqsədlə "Made in Italy" təcrübəsindən ("nou-hau") istifadə olunacaq.

Xatırladaq ki, Luiss Universitetinin nümayəndə heyətinin səfəri Turin Politeknik Universitetinin bir ay əvvəlki səfərindən sonra baş tutub. Luiss Universiteti əməkdaşlarının səfərdə olduğu həftə İtaliya-Azərbaycan Universitetinin digər tərəfdaşı olan Milan Politeknik Universitetinin nümayəndə heyəti də ADA Universitetində olub. Milan Politeknik Universitetinin nümayəndə heyətinin səfərinin məqsədi İtaliya-Azərbaycan Universiteti çərçivəsində Memarlıq və Dizayn fakültəsinin təsisli ilə bağlı 2022-ci ilin may ayında etibarən aparıldığı ilkin tədqiqatın nəticələrini təqdim etmək olub.

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər

Yanvarın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışıqları baş tutub.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışıqları zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladı.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneə törətdiyini bildirdi.

Telefon danışıqları zamanı həmçinin qarşılıqlı maraqlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR və Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə təlim proqramına start verilib



Yanvarın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkil etdiyi "Liderlik Akademiyası"nın "Strateji rəhbərlərin inkişafı" təlim proqramı çərçivəsində SOCAR-da tədbir keçirilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilk öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan nefti sərgisi ilə tanış olub.

Daha sonra SOCAR-ın və Boğaziçi Universitetinin nümayəndə heyətləri arasında görüş keçirilib.

SOCAR-ın prezidenti Rövsən Nəcəf qardaş Türkiyənin qədim tarixi və zəngin təcrübəli maliyyə Boğaziçi Universiteti ilə birgə "Strateji rəhbərlərin inkişafı" təlim proqramının təşkilinin əhəmiyyətindən bəhs edib. SOCAR-ın Korporativ Strategiyasından danışan Rövsən Nəcəf bu xüsusda şirkətin müəssisələrində rəqəmsal və innovativ texnologiyaların tətbiqinin və yüksəkixtisaslı kadrların inkişafının prioritet istiqamətlər kimi götürüldüyünü qeyd edib.

"Liderlik Akademiyası"nın "Strateji Rəhbərlərin İnkişafı" təlim proqramının önəmini vurğulayan Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci proqramın liderlik xüsusiyyətlərini inkişaf etdirilməsi, daha səmərəli idarəçiliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rektor SOCAR-ın uzunmüddətli hədəflərini və insan kapitalının inkişafı istiqamətində görülən işləri yüksək

qiymətləndirib, "Strateji rəhbərlərin inkişafı" təlim proqramı üzrə birgə əməkdaşlığın yüksəkixtisaslı kadrların potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM ilə dünyanın nüfuzlu təhsil ocaqlarından biri olan Boğaziçi Universiteti arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. 2021-ci ilin noyabrında tərəflər arasında anlaşma memorandumunun imzalandığını xatırladan rektor ötən müddət ərzində universitetlərarası münasibətin gücləndirilməsi və inkişafı istiqamətində zəruri addımların atıldığını bildirdi.

Daha sonra SOCAR ilə Boğaziçi Universiteti arasında "Liderlik Akademiyası"nın "Strateji rəhbərlərin inkişafı" təlim proqramı üzrə müqavilə, BANM ilə Boğaziçi Universiteti arasında "Birgə proqramların həyata keçirilməsinə dair" Anlaşma Memorandumu imzalandı.

Görüşdən sonra BANM-də SOCAR-ın rəhbər heyətinin, BANM-ın müəllim və tələbə kollektivinin iştirakı ilə "Liderlik Akademiyası"nın "Strateji rəhbərlərin inkişafı" təlim proqramının açılış mərasimi keçirilib.

Təlim proqramında Boğaziçi Universitetinin prorektoru Gürkan Kumbaroğlunun "Enerji iqtisadiyyatı" mövzusunda müəhazirəsi maraqla qarşılandı.

Azərbaycan səfirliyində törədilən terror beynəlxalq hüquq pozuntusudur

Xain İrana Azərbaycandan mərdlik dərsi



Əvvəli L-ci səh.

Əliyalın şəkildə terrorçunun üzünə atıldı...

Lakin dinsiz İran Azərbaycana qarşı törətdiyi bu mənfur əməlləri ilə heç nə qazana bilməz. Qüdrətli Azərbaycan dövləti İranın bütün təxribatlarının qarşısını almağa, törətdiyi terror əməllərinə layiqincə cavab verməyə qadirdir. Molla rejimi bunu elə səfirliyimizə qarşı təşkil etdiyi silahlı hücum zamanı hadisə yerində də isti-isti görüb anladı. Avtomat silahla silahlanmış terrorçunun üzünə əliyalın yeriyən cəsur igidimiz Vasif Tağıyev qatili dərhal zərərsizləşdirdi. Cəsur igidimiz 2020-ci il noyabrın 8-də Şuşada düşmənin üzünə əliyalın şığıyıb məhv edərkən Azərbaycan xalqına Zəfər müjdəsi verən zaman qardaşlarının qəhrəmanlıq yolunu davam etdirdi.

Əgər həmin hücum zamanı səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçunu zərərsizləşdirməsəydi, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı.

Vasif Tağıyevin təmsilində igid Azərbaycan oğlunun İranda xainlərə qarşı sərgilədiyi bu cəsur davranış barədə Prezident İlham Əliyev də qürurla söz açıb. Yanvarın 28-də İsrail Prezidenti İsxak Herzog Prezident İlham Əliyevə zəng edərək Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını qınadıqını bildirib, başsağlığı verib. Telefon danışıqları zamanı İranda ki səfirliyimizə qarşı törədilən terror aktı barədə İsrail Prezidentinə ətraflı məlumat verən İlham Əliyev səfirliyimizin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzünə atıldığını, qorxmaz və çəvik hərəkətləri ilə onu

türk-silah etdiyini vurğulayıb. Qeyd edək ki, yanvarın 28-də İran Prezidenti Seyid İbrahim Reisi də Prezident İlham Əliyevə zəng edib. Telefon danışıqları zamanı Prezident İlham Əliyev Tehranlı səfirliyinə qarşı törədilmiş terror aktını qınadıqını bildirib, bu qanlı terror aktının hörtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacağına ümidvar olduğunu qeyd edib. Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. Azərbaycan Prezidentini digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzünə atıldığını, qorxmaz və çəvik hərəkətləri ilə onu türk-silah etdiyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 28-də İran Prezidenti Seyid İbrahim Reisi də Prezident İlham Əliyevə zəng edib.

Telefon danışıqları zamanı Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadıqını bildirib, bu qanlı terror aktının hörtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacağına ümidvar olduğunu qeyd edib. Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Prezidentini digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzünə atıldığını, qorxmaz və çəvik hərəkətləri ilə onu türk-silah etdiyini Seyid İbrahim Reisinin də diqqətə çatdırıb. Prezident İlham Əliyev terrorçu türk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağını istisna edilmədiyini deyib. Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

O da şahadət yolçusu oldu

Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı indiyyə qədər ermənipərəst İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin qanlı nəticəsidir. Saxta islam respublikası bu qatili əməlləri ilə heç nəyə nail ola bilməyəcək. Mərd Azərbaycan xalqı, qüdrətli Azərbaycan dövləti milli mənafehlərinin təhdid edən bütün düşmənlərinin, eləcə də ermənipərəst İranın layiqli cavabını verməyə hər zaman qadirdir.

Ötən cümə İranda ki səfirliyimizin təhlükəsizlik əməkdaşları bunu bir daha sübut etdilər ki, milli maraqlar uğrunda ölkəmizə qarşı təhdid yaradan bütün qüvvələrə qarşı birləşmiş mübarizəyə, hətta bu yolda şahadət zirvəsinə ucalmağa da hər an hazırdırlar.

Orxan Əsgərov kimi...

Ruhun sağ olsun, qəhrəman şəhid! Sən də Vətən yolunda canını fəda edərək şahadətə yüksələn igidliyimizin cərgisinə qoşuldu, haqqın dərəcəsinə qovuşdu! Bil ki, qanın yerə qalmayacaq!

Müqəddəs cümə günündə xain pusqu qurub canına qıyan xainlər, dinsizlər mütləq haqq divanına çəkəcək, layiqli cəzalarını alacaq.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

İƏT-in Baş katibi ölkəmizin İranda ki səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib

Yanvarın

31-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının



xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İranda ki səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı ifadə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq hüquq normalarının, o cümlədən "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası"nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan Baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirdi.

Dəstəyə görə həmsöhbətinə təşəkkür edən nazir Ceyhun Bayramov səfirliyimizin bir əməkdaşının həyatını itirməsi, iki nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törətdənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tələblərini bütünlüklə təkrar edərək, qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı ifadə edib.

Alman nəşri Azərbaycanın İranda ki səfirliyinə terror hücumundan yazıb

Almaniyanın "Redaktions Netzwerk Deutschland" nəşrində Azərbaycanın İranda ki səfirliyinə silahlı hücumla bağlı məqalə yayımlanıb.

Məqalədə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücum və nəticədə səfirliyin mühafizə xidməti rəisinin həlak olmasından sonra Azərbaycanın İrana qarşı ciddi ittihamlar irəli sürdüyü qeyd edilib.

Yazıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun "Biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur", - fikri AZƏRTAC-a istinadla oxucuların diqqətinə çatdırılıb.

Məqalədə hadisə ilə bağlı məlumat verilərək bildirilib ki, yanvarın 27-də silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücumu nəticəsində mühafizə xidmətinin rəisi həlak olub. Hücumdan sonra Azərbaycan səfirliyinə əməkdaşların təxliyə edib.

Həmçinin qeyd edilib ki, müşahidəçilərin fikrincə, hücum iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirəcək. Rəsmi Tehran Azərbaycanı Qərb və onun əzəli düşməni İsrailə əməkdaşlıqda ittiham edir. İran 2020-ci ilin payızında Azərbaycana qarşı müharibədə məğlub olan Ermənistanla sıx münasibətlər saxlayır.

İranda ki bir casus şəbəkəsi zərərsizləşdirildi

Səfirliyimizdə həyata keçirilən silahlı terror indiyyə kimi İranın ölkəmizə qarşı etdiyi mənəvi terrorun davamıdır

Əvvəli L-ci səh.

nış reklam xarakterli materiallar yaymaqda "məşhurdur". Vətəndaşlarımızın qazandıqları uğurları, iqtisadi inkişafını, artan nüfuzunu heç cür həzm edə bilmir. Belə demək mümkündürsə, demokratik, müstəqil Azərbaycanın uğurları İrana ağır dərddir. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən, torpaqlarımızı işğaldan azad olunmasından sonra İranın ölkəmizə olan münasibəti, əslində onun daxili qorxusundan, narahatlığının ifadəsidir. İranı qorxudan Azərbaycanın artan nüfuzu, qüdrəti, gücdür. Elə ona görə də ölkəyə fürsət düşdüvü bütün məqalələrdə ölkəmizə qarşı mərkəli addımlar atmağa çalışır.

Müharibə gətirdiyi dövrdə İran Ermənistanla hərbi-siyasi yardım etdi, yüksəkkrütblü hərbiçiləri, mütəxəssislərini, generallarını Ermənistanla göndərərək köməyə hazır olduqlarını bildirdi. Azərbaycan Ordusu Zəngilanı azad edərək qarşısında İran əsgərlərini gördü.

İran İslam Respublikası yarandıqı gündən Azərbaycanla sərhədlərində heç vaxt hərbi təlim keçirməmişdi. Keçən ilin oktyabr ayında Azərbaycan sərhədində 50 minlik hərbi qüvvə cəmləyərək şərti adı "Araxı Keçək" olan təlimlərə start verdi. İran hərbiçilərinin və siyasilərinin Azərbaycanı hədələmələri, təhdidləri gündəmi zəbt etdi. Ermənistan-Azərbaycan danışıqlarının pozulması, "sülh protokollarının" imzalanmaması üçün İran tam gücü ilə hərəkət keçdi. Zəngəzur dahlizinin açılmasını özünün "qırmızı xətti" elan edib, buna imkan verməyə cəyini açıqca bildirdi.

Əhalisinin yarısından çoxunu azərbaycanlıların təşkil etdiyi İran ölkəmizə qarşı qazandıqları uğurları, iqtisadi inkişafını, artan nüfuzunu heç cür həzm edə bilmir. Belə demək mümkündürsə, demokratik, müstəqil Azərbaycanın uğurları İrana ağır dərddir. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən, torpaqlarımızı işğaldan azad olunmasından sonra İranın ölkəmizə olan münasibəti, əslində onun daxili qorxusundan, narahatlığının ifadəsidir. İranı qorxudan Azərbaycanın artan nüfuzu, qüdrəti, gücdür. Elə ona görə də ölkəyə fürsət düşdüvü bütün məqalələrdə ölkəmizə qarşı mərkəli addımlar atmağa çalışır.

Bu azmış kimi, Ermənistanla 600 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, eyni zamanda pilot-suç uçuş aparatları verdi. Hələ üstəlik arımda da 27 vətəndaşın qanun-uzursuz olaraq Azərbaycan ərazisinə keçirilərək Xankəndiyə göndərildi. İranın hirs, hikkəsi bununda da bitmədi. Belə ki, İrəvanla Tehran tez bir zamanda qardaşlaşdılar. Məscidlərimizi, dini ocaqlarımızı təhqir edən, donuz fermasına çevirən bir ölkənin baş nazirinin həyat yoldaşı ilə "cici-bacı" olub, məscidlərə aparıb Azərbaycanı öz ələmlərində nəyisə göstərmək istədilər. Bütün bunlar İranın ölkəmizə qarşı mənəvi-siyasi-hərbi terroru deyil, bəs nədir?

Səfirliyimizə olan xaincəsinə hücum isə İranın indiyyə kimi dövlətimizə, xalqımıza qarşı etdiyi mənəvi terrorun birmənalı olaraq davamıdır. Dövlətimizin indiyyə kimi İranın etdiklərinə dözümlülük göstərən, qonşuluq münasibətlərini pozmamaya xatirinə susması İran siyasilərinin, demək olar ki, çəşirdi. Bu dəfə İran ağılla, siyasətlə deyil, qəzəblə hərəkət edib Azərbaycanın beynəlxalq hüquqla qorunan suveren ərazisinə, səfirliyinə hücum təşkil etdi. İranın bu hərəkəti təkəcə Azərbaycanı qarşı yönəlmiş addım deyil. İran beynəlxalq hüquqa, dünya birliyinə bununla "dərs vermək" istidiyini nümayiş etdirdi. Dini rejimin niyyəti səfirlikdə qətlə yetirilməsi idi. Diplomatlara, ailə üzvlərinin tamamı qətlə yetirilib hadisənin günahkarlarını Ermənistanla axtarmağa hesablanmışdı. Vətəni, dövləti, onun şərəfini ca-

nından çox sevən bir azərbaycanlı oğlunun - Vasif Tağıyevin qəhrəmanlığı İranın niyyətini tamamilə alt-üst etdi.

Terrorçunun bacarıqsızlığı, İranın xüsusi xidmət orqanlarının əməliyyatı düzgün həyata keçirə bilməmələri İranı indi cəhəngdarlığa salıb. İran düşdüvü çirkəbdən çıxıb bilmir. Fiasqoya uğrayan terror əməliyyatını əsl, əsas olmayan yalanla pərdələməyə, hazırladığı qanlı terroru məişət hadisəsi kimi qiymətləndirməyə çalışır.

Azərbaycan dövləti güclü və qətiyyətlidir. Dövlətimizin başçısı hadisənin obyektiv araşdırılmasını, hadisəyə düzgün qiymət verilməsini tələb edir. Azərbaycan xalqı dövləti, Prezidenti ilə həmrəydir. Səfirliyimizdə İranın xüsusi xidmət orqanlarının həyata keçirdikləri terror aktı müstəqilliyimizə, ərazilərimizə, dövlətimizə qəsd kimi qiymətləndirilib və buna görə İranda cavab tələb olunur.

İran anlamalıdır ki, müstəqil Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların vətənidir. Tehrandakı Azərbaycan səfirliyində İranın xüsusi xidmət orqanlarının həyata keçirdikləri terror hadisəsi dünya azərbaycanlılarının dövlətçilik hissəsinə, milli mənafeyinə təslan güllüdür. Çökməkdə olan molla rejimi və qanlı hadisəni törətməklə se-nunu daha da yaxınlaşdırdı.

Elsən QƏNİYEV,
"Azərbaycan"

Azərbaycan səfirliyində törədilən terror beynəlxalq hüquq pozuntusudur

Terror İranın dövlət siyasətinə çevrilib

Əvvəlki 1-ci sahə.

Terror əməli əvvəlcədən planlaşdırılıb

İran dövləti ilk rəsmi açıqlamalardan bunun ailə-məişət zəminində baş verdiyini iddia etsə də, hadisənin terror əməli olduğu və qabaqcadan planlaşdırılaraq həyata keçirildiyi göz önündədir.

Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün yenə də məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqları ilə gəlməsi və sairə bu kimi yalanlar tirajlayır. Bütün bunların məqsədi İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaqdır.

Bir faktı da qeyd etmək ki, İran dövləti diplomatlar üçün həmişə təhdid mənbəyi olub. "Elçiyə zaval yoxdur" demişlər ata-babalarımız. Əfslər olsun ki, bu deyim İranda heç zaman keçərlili olmayıb və bu gün də yoxdur. Diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyasının müddəalarına görə ərazisindəki diplomatik nümayəndəlikləri, onların əməkdaşlarını qorumaq İran nökri bu öhdəliyinə yerinə yetirməyi itdiqlərində deyil, əksinə, bir çox halda özü onlara qarşı terror hərəkətlərinin əsas sifarişçisi qismində görünür. Azərbaycanın İranda səfirliyinə edilən silahlı hücum və bu terror aktını ört-basdır etmək üçün rəsmi Tehranın uydurduğu yalanlar tarixin müxtəlif dövrlərində bu ölkədə elçiliklərə, başqa ölkələrin elçilərinə qarşı həyata keçirilən cinayət əməllərinə dair faktları yada salır. Maraqlısı budur ki, bu faktların, demək olar ki, hamısı birbirinə oxşayır. İran dövləti baş verənlərin məsuliyyətindən yaxasını kənara çəkməyə çalışaraq bu hadisələrin guya dövlətə heç bir əlaqəsi olmayan fərdlər və qruplar tərəfindən törədildiyini iddia etməyə çalışır. Amma ssenarilərin, motivlərin oxşarlığı, bu hadisələrin İran dövlətinin həmin səfirliklərinə aid olduğu dövrlərlə münasibətlərinin gərginləşdiyi dövrlərə təsadüf etməsi və sairə kimi epizodlar arada zaman fərqi olmadan asılı olmayaraq bütün bunların eyni "ocacaq" hazırladığını və həyata keçirildiyini göstərir.



İranda səfirliklərə silsilə hücumlar

Yanvarın 27-də Azərbaycan səfirliyinə edilən silahlı hücumla bağlı müzakirələr söngümək bilmir. Bu zaman bir çox ekspertlər tarixə nəzər salaraq hələ 1829-cu ildə bir qrup Tehran sakininin Rusiya səfirliyinə hücumunu yada salırlar. Onda İran və çar Rusiyası arasında münasibətlər qaydasında deyildi. 1828-ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra da gərginliklər müəyyən səviyyələrdə davam edirdi. Müqavilənin imzalanmasından sonra Aleksandr Qribovedov yenidən Rusiyanın İranda səfiri təyin edilmiş və 1828-ci ilin payızında səfirlik heyəti İrana gəlmişdi. Qribovedovun əsas missiyası İran şahını sülh müqaviləsinin maddələrini yerinə yetirməyə məcbur etmək, xüsusən İranın Rusiyaya təminat ödəməklə bağlı üzərindən götürdüyü öhdəliyin icrasını nəzarətdə saxlamaq idi. Bu dövrdə İranda ermənilər də yaranmış vəziyyəti fürsət bilir, yaramaz xislətləri ilə durmadan yaranaraq Arazın bu tayına keçib Qarabağda yerləşməyə çalışırdılar. İran şahının hərəməması və şahın qiymətli daşlarının qorunduğu xəzinəsinin baş xəzinədarı erməni Mirzə Yaqub Markaryanın qaçib səfirlikdə gizlənməsi və ondan az sonra şahın qohumu sədr-əzəm Allahyar xanın hərəməmindən iki erməni qadının rus missiyasına sığınması İranın dövlət səviyyəsində terrora əl atması ilə nəticələndi. 1829-cu il yanvarın 30-da, yeni tarixlə fevralın 11-də Əliyev xanın başçılığı ilə bir qrup Tehran sakinini Rusiya səfirliyinin binasına hücum etdi. Səfirliyin 35 kazakdan ibarət mühafizə qrupu, bütün əməkdaşları öldürüldü. Terrorçu dostu Qribovedov parça-parça etmişdi. Onun cəsədini yalnız 1818-ci ildə Aleksandr Yakuboviçlə dueldə aldığı köhnə yarasından tanımaq olmuşdu.

İran başbilonlarının yönlətdikləri terror qruplarının təhrifi ilə hərəkət edən kütülə oxşar əməli 1979-cu il noyabrın 4-də ABŞ-nin bu ölkədəki səfirliyinə qarşı da həyata keçirdi. Onda Ayətullah Xomeyni yenidən hakimiyyətə gəlmiş, İran şahı Rza Pəhləvi ölkədən qaçaq ABŞ-yə sığınmış və xərçəng xəstəliyindən müalicə üçün Nyu Yorkdakı xəstəxanalardan birində yerləşmişdi. Həmin gün əsasən tələbələrini iştirakı ilə "Amerikaya ölümlü!", "Şahı bizə verin!" şüarları səsləndirilən ABŞ-nin Tehrandakı səfirliyinə basqın edildi. Səfirliyin 66 əməkdaşı girov götürüldü. Onlardan 13 nəfəri sərbəst buraxıldısa da, qalanları düz 444 gün girovluqda saxlanıldı.

İranda diplomatik nümayəndəliklərə qarşı vaxtaşırı hücumlar XXI əsrdə də davam etməkdədir. Məsələn, 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliyinə hücum edilmiş, kütülə səfirlik binasına daş, molotov kokteyli yağdırmış, hətta divardan dırmanaraq səfirlik əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərmişlər, yaşımlar törətmişlər. Kütülə qətlərin qarşısı yalnız polis müdaxiləsi nəticəsində alınmışdı.

2011-ci ilin noyabrında isə Britaniyanın Tehranın mərkəzindəki səfirliyi "Bəsic" yaraqlılarının hücumuna məruz qalmışdı. Proseslərin gedişi hadisənin İran rejiminin razılığı əsasında baş verdiyini göstərmişdi.

2016-cı il yanvarın 2-də isə İranın ali dini lideri Əli Xameneinin tərəfdarları və "Bəsic" üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum etmişlər. Diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

Hər bir halda Azərbaycan tərəfi rəsmi Tehrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir, amma İranın bunu edəcəyinə ümidlər çox azdır. Hazırda terror hadisəsinin təhqiqatı istiqamətində operativ addımların atılmaması, terrorçuya münasibətdə göstərilən qeyri-adekvat davranışlar, uydurulan yalanlar bunun göstəricisidir. Məntiq və hadisələrin qanunauyğunluğu isə deyir ki, Azərbaycan səfirliyi əməkdaşlarına və onların təminatında Azərbaycan dövlətinə qarşı törədilmiş terror əməli bu günə kimi İranda aparılan anti-Azərbaycan təbliğatının, bu istiqamətdə qurulmuş məqsədlə fəaliyyətin nəticəsidir. İranın səfirliklərə qarşı hücum əməllərini artıq BMT səviyyəsində gündəmə gətirmək, terrorçuya layiq olduğu yeri göstərmək vaxtıdır.

İranda diplomatik nümayəndəliklərə qarşı vaxtaşırı hücumlar XXI əsrdə də davam etməkdədir. Məsələn, 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliyinə hücum edilmiş, kütülə səfirlik binasına daş, molotov kokteyli yağdırmış, hətta divardan dırmanaraq səfirlik əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərmişlər, yaşımlar törətmişlər. Kütülə qətlərin qarşısı yalnız polis müdaxiləsi nəticəsində alınmışdı.

2011-ci ilin noyabrında isə Britaniyanın Tehranın mərkəzindəki səfirliyi "Bəsic" yaraqlılarının hücumuna məruz qalmışdı. Proseslərin gedişi hadisənin İran rejiminin razılığı əsasında baş verdiyini göstərmişdi.

2016-cı il yanvarın 2-də isə İranın ali dini lideri Əli Xameneinin tərəfdarları və "Bəsic" üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum etmişlər. Diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliklərə qarşı vaxtaşırı hücumlar XXI əsrdə də davam etməkdədir. Məsələn, 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliyinə hücum edilmiş, kütülə səfirlik binasına daş, molotov kokteyli yağdırmış, hətta divardan dırmanaraq səfirlik əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərmişlər, yaşımlar törətmişlər. Kütülə qətlərin qarşısı yalnız polis müdaxiləsi nəticəsində alınmışdı.

İranda diplomatik nümayəndəliklərə qarşı vaxtaşırı hücumlar XXI əsrdə də davam etməkdədir. Məsələn, 2006-cı il fevralın 7-də Danimarkanın Tehrandakı səfirliyinə hücum edilmiş, kütülə səfirlik binasına daş, molotov kokteyli yağdırmış, hətta divardan dırmanaraq səfirlik əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərmişlər, yaşımlar törətmişlər. Kütülə qətlərin qarşısı yalnız polis müdaxiləsi nəticəsində alınmışdı.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

Səudiyyə Ərəbistanının baş prokuroru İranda səfirliyimizə silahlı hücumu şiddətlə qınayıb



Baş prokuror Şeyx Səud bin Abdullah Əl Müəcibin dəvəti ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında olub. Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə nümayəndə heyəti ölkəmizin Ər-Riyaddakı səfirliyinə gələrək Ulu Öndər Heydər Əliyevin büstü önünə ekil qoyub, Ümummilli Liderin öz xatirəsi ehtiramla yad edilib.

Baş prokuror Kamran Əliyev səmimi qəbul və yüksək obyektiv araşdırılacağına və təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək layiqli cəza alacağına ümidvar olduğunu bildirdi.

Hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, transmilli cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. İki ölkənin prokurorluq orqanları arasında önəmli dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.

Nümayəndə heyətinin üzvləri Məkkə və Mədinə şəhərlərində həmkarları ilə görüşərək prokurorluğun fəaliyyəti ilə tanış olublar.

Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fəvqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.

Baş prokuror Kamran Əliyev səmimi qəbul və yüksək obyektiv araşdırılacağına və təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək layiqli cəza alacağına ümidvar olduğunu bildirdi.

Hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, transmilli cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. İki ölkənin prokurorluq orqanları arasında önəmli dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.

Nümayəndə heyətinin üzvləri Məkkə və Mədinə şəhərlərində həmkarları ilə görüşərək prokurorluğun fəaliyyəti ilə tanış olublar.

Görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı fəvqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

Belçika azərbaycanlıları beynəlxalq birliyi ədalətli mövqə tutmağa çağırıblar

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə xain silahlı hücum Belçika Krallığında yaşayan soydaşlarımızı hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Brüssel Azərbaycan Evinin və Belçika Azərbaycanlıları Federasiyasının yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətl və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı şəkilə pislənilib.

İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zərər verilməyəcəyinə və beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqə tutmağa, terrorçuların məsuliyyətə cəlb olunması üçün təcili tədbirlər görməyə çağırıblar.

Kanada azərbaycanlıları Tehrandakı terror aktını pisləyən bəyanat yayıblar

Azərbaycanın İranda səfirliyinə qarşı törədilmiş silahlı hücum Kanadanın Kvebek vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kvebek Azərbaycanlıları Assosiasiyasının və Monreal Kanada-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətl, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənilib. İranda heç bir diplomatik nümayəndəliyin, heç bir insanın toxunulmazlığına zərər verilməyəcəyinə və beynəlxalq birliyi regionda baş verənlərlə bağlı ədalətli mövqə tutmağa, terrorçuların məsuliyyətə cəlb olunması üçün təcili tədbirlər görməyə çağırıblar.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

İranda diplomatik nümayəndəliyin omlakı talan olunmuşdur.

XİN İrana səyahət edənlərə xəbərdarlıq etdi

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İranda səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yaranmış vəziyyətlə əlaqədar olaraq əhəliyə səyahət xəbərdarlığı edib. İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadıqda İranda səfərə çıxmağı tövsiyə etmir. Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müəssisələr üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az

DTX: "İranda terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır"

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad edilmədən informasiyaların tirajlanması yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur.

Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyə-ləşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

I-ci fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. **sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar** - terrorçuluğa və terrorçuluğun maliyyə-ləşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyə-ləşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən bərələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır;

1.1.2. **hədəfli maliyyə sanksiyaları** - sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolaylı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönəlmə qadağalar və ya həmin fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması tədbirləridir;

1.1.3. **kütləvi qırğın silahlarının yayılmasının maliyyə-ləşdirilməsi** - nüvə, kimyovi, bakteriooloji (bioloji) və toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif mənzilli ballistik və qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materialların (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan Respublikasının qanunvericiliyinə və üzərinə götürüdüü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, əldə edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir;

1.1.4. **qurumlar** - hüquqi şəxslər, qruplar, hüquqi şəxs olmayan təşkilatlar və məüssisələr, dövlət və ya qeyri-dövlət orqanlarıdır (qurumlarıdır);

1.1.5. **aktivlər** - əldə edilmə üsulundan asılı olmyaraq istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri (maliyyə aktivləri, iqtisadi resurslar (neft və digər təbii ehtiyatlar da daxil olmaqla), daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, virtual aktivlər, habelə belə əmlak nemətlərinin əldə edilməsindən yaranan faizlər, dividendlər və ya digər gəlirlər, eləcə də bu əmlak nemətləri üzərində hüquqlarını təsdiq edən, elektron (rəqəmsal) da daxil olmaqla istənilən növ hüquqi sənədlər, həmçinin bu əmlak nemətlərinin əldə edilməsi üçün istifadə edilə bilən istənilən növ digər aktivlərdir;

1.1.6. **aktivlərin dondurulması** - bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivlərin köçürülməsinin, konversiyasının, hərəkətinin, habelə həmin aktivlərə sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdrlərin həyata keçirilməsinin qadağan edilməsidir;

1.1.7. **beynəlxalq siyahılar** - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyə-ləşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil etdiyi siyahılardır;

1.1.8. **ölkədaxili siyahı** - terrorçuluğa və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil etdiyi siyahıdır;

1.1.9. **hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı** - hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və idarə olunan internet informasiya ehtiyatıdır;

1.1.10. **iqtisadi resurslar** - aktivlərin, əmtəə və ya xidmətlərin əldə edilməsinə imkan verən bütün növ əmlak, faktiki və ya potensial təbii resurslar, habelə enerji resursları, həmçinin heyvan və bitkilərdir;

1.1.11. **təxirəsalınmadan** - bu Qanunda nəzərdə tutulan hərəkətlərin dərhal və ya bir neçə saat ərzində həyata keçirilməsidir.

Maddə 2. Hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik

Hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2-ci fəsil HƏDƏFLİ MALİYYƏ SANKSIYALARI VƏ ONLARIN TƏTBİQİ QAYDASI

Maddə 3. Hədəfli maliyyə sanksiyaları

3.1. Hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyə-ləşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:

3.1.1. aktivlərin təxirəsalınmadan dondurulması;
3.1.2. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.

3.2. Aktivlər aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəflərin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanaqəd tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.

Maddə 4. Hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər

4.1. Terrorçuluq, terrorçuluğun maliyyə-ləşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyə-ləşdirilməsi

fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:

4.1.1. sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;

4.1.2. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolaylı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər;

4.1.3. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;

4.1.4. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolaylı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.

Maddə 5. Hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydası

5.1. Azərbaycan Respublikasının ərazisində bütün fiziki şəxslər və ya qurumlar, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş öhdəlik daşıyan şəxslər (bundan sonra - öhdəlik daşıyan şəxslər), habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarını Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurulmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.

5.2. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslərin və qurumların siyahısı Birləşmiş Millətlər Təşkilatı tərəfindən elektron qaydada dərc edildikdən dərhal sonra proqram təminatlarının inteqrasiyası vasitəsilə avtomatik olaraq hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir və yenilənir.

5.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) terrorçuluğun və terrorçuluğun maliyyə-ləşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların müəyyən edən qətnamələrin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mürciəti əsasında təsdiq edir.

5.4. Bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş aktivlər sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar müvafiq siyahıda olduğu müddətdə dondurulmuş saxlanılmalı və yalnız onlar siyahıdan çıxarıldıqdan sonra təxirəsalınmadan azad edilməlidir.

5.5. Sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların, eləcə də həmin fiziki şəxslərin və qurumların birbaşa və ya dolaylı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların, habelə həmin fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların Azərbaycan Respublikasının ərazisində fiziki şəxslər və ya qurumlar tərəfindən aktivlərə, iqtisadi resurslarla, maliyyə və ya digər əlaqəli xidmətlərlə birbaşa və ya dolaylı yolla, təkbaşına və ya başqaları ilə birlikdə təmin edilməsi qadağandır.

5.6. Aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən mürciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin mürciəto dərhal baxmalıdır.

5.7. Aktivlərin dondurulmuş tədbirlərinin tətbiqi nəticəsində hüquqları pozulmuş fiziki şəxslər və ya qurumlar öz hüquqlarının müdafiəsi və onlara dəymiş zərərin ödənilməsi məqsədilə məhkəməyə müraciət edə bilərlər.

5.8. Bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 6. Sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara daxil edilməzdən əvvəl bağladığıları əqdrlər və ya yaranmış öhdəliklər

6.1. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslərin və qurumların dondurulmuş hesablarına həmin hesablar üzrə faiz və ya digər gəlirlərin əlavə edilməsinə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin müddəalarının tətbiq edilməsindən əvvəlki dövrə aid əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə yaranmış ödəmələrin bu hesablara əlavə edilməsinə məhdudiyyət qoyulmur. Belə faizlər, digər gəlirlər, yaxud ödəmələr hesablara əlavə edildikdən sonra onlara da qeyd edilən qətnamələrin müddəaları tətbiq olunur və onlar dondurulur.

6.2. Dondurulmuş aktivlərə münasibətdə öhdəliklər sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara daxil edilməzdən əvvəl bağladığıları əqdrlər çərçivəsində icra edilməldirsə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyə-ləşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən müvafiq qətnamələrlə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar həmin öhdəlikləri icra etmək hüququna malikdirlər. Hər bir halda belə əqdrlərin noticəsi olaraq əldə edilmiş faizlərə, digər gəlirlərə və ödəmələrə bu Qanunun 6.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir.

3-cü fəsil ÖLKƏDAXİLİ SİYAHININ FORMALAŞDIRILMASI QAYDASI

Maddə 7. Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi

7.1. Aşağıdakı fiziki şəxslər və qurumlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirilər:

7.1.1. terrorçuluq və terrorçuluğun maliyyə-ləşdirilməsi əmələrinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

7.1.2. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolaylı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;

7.1.3. bu Qanunun 7.1.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

7.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Azərbaycan Respublikası Baş Prokurorluğunun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra - nəzarət orqanlarının), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış mürciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

7.3. Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə ölkədaxili siyahıya daxil edilməsinin səbəbini öyrənmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.

7.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxsin vətondaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin aidiyyəti qurumlarına həmin fiziki şəxsin və ya qurumun mənsub olduğu dövlətin sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların siyahısına əlavə edilməsi üçün sorğu göndərir. Sorğuda fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1-7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar və onların ətraflı eyniləşdirmə məlumatları qeyd olunur.

Maddə 8. Xarici dövlətin səlahiyyətli orqanının fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı sorğusu

8.1. Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) birbaşa, yaxud "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikasının Qanunu və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir.

8.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusundan Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsinə araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair mürciəti edir.

8.3. Xarici dövlətin səlahiyyəti orqanının sorğusuna ölkədaxili siyahıya daxil edilmənin zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:

8.3.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;

8.3.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

8.3.3. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar, xarici dövlətin müvafiq cinayət qanununun mətni;

8.3.4. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun bu Qanunun 7.1.1-7.1.3-cü maddələrində nəzərdə tutulmuş meyarlara uyğun gəldiyini göstərən məlumatlar;

8.3.5. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;

8.3.6. ölkədaxili siyahıya daxil edilməsi sorğu edilən fiziki şəxsin və ya qurumun Azərbaycan Respublikası ilə əlaqəsinə dair məlumatlar;

8.3.7. ölkədaxili siyahıya daxil edilmənin zəruriliyinin əsaslandırılması;

8.3.8. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə olunacağı və həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin hansı səbəbdən mümkün olmadığına dair məlumatlar;

8.3.9. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.

8.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

Maddə 9. Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi ilə bağlı məlumatlandırma

9.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıya daxil edərək bu barədə məlumat hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir, əlaqə vasitələri məlum olduqda fiziki şəxsləri və qurumları ölkədaxili siyahıya daxil edilmələri barədə məlumatlandırır.

9.2. Hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında ölkədaxili siyahıya daxil edilmənin əsasları və tətbiq olunacaq tədbirlər, habelə ölkədaxili siyahıdan çıxarılma proseduru barədə məlumat yerləşdirilir.

9.3. Məhkəmə xarici dövlətin vətondaşı olan, xarici dövlətdə qeydiyyatda olan və ya yaşayan fiziki şəxsin, həmçinin xarici dövlətdə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin dövlətin aidiyyəti orqanlarına bu barədə yazılı formada məlumat verilməsinə təmin edir.

Maddə 10. Fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıdan çıxarılması

10.1. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənfəələrinin pozulduğunu iddia edən maraqlı şəxslər, bu Qanunun 10.5-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529-cu maddəsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

10.2. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya fiziki şəxs və ya qurumun, o cümlə-

dən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənfəələrinin pozulduğunu iddia edən maraqlı şəxslərin mürciəti əsasında fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529-cu maddəsinə uyğun olaraq məhkəməyə təqdimat verir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənfəələrinin pozulduğunu iddia edən maraqlı şəxslərin mürciətinə 15 gün müddətində baxır və mürciəti əsaslı hesab olunarsa, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Əlavə araşdırma tələb edən mürciətlərə 1 ay müddətində baxılır.

10.3. Fiziki şəxs və ya qurum üçüncü dövlətin sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu göndərən dövlətin və ya həmin fiziki şəxsin vətondaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin sorğusu əsasında və ya öz təşəbbüsü ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatla məhkəməyə müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sorğuya 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsinə təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.

10.4. Xarici dövlətin səlahiyyətli orqanının sorğusuna ölkədaxili siyahıdan çıxarılmasının zəruriliyini əsaslandıran sənədlər əlavə edilməli və sorğuda aşağıdakılar qeyd olunmalıdır:

10.4.1. Azərbaycan Respublikasının sorğu edilən səlahiyyətli orqanının (qurumunun) adı;

10.4.2. xarici dövlətin sorğu edən səlahiyyətli orqanının adı;

10.4.3. ölkədaxili siyahıdan çıxarılması sorğu edilən fiziki şəxsə və ya quruma dair ətraflı eyniləşdirmə məlumatları;

10.4.4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar və ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər;

10.4.5. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün sorğu edilən səlahiyyətli orqanın zəruri hesab etdiyi digər məlumatlar.

10.5. Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs vəfat etdikdə, qurumun məvudluğuna və fəaliyyətinə hüquq və vəzifələr hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) öz təşəbbüsü və ya həmin fiziki şəxsin yaxın qohumlarının, vərəsələrinin və ya maraqlı şəxslərin mürciəti əsasında fiziki şəxsi və ya qurumu ölkədaxili siyahıdan çıxarır və bu barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında məlumat yerləşdirir.

10.6. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıdan çıxararaq bu barədə məlumat hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir.

10.7. Məhkəmənin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılmasından imtina edilməsi barədə qərarından yuxarı instansiya mə



Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu

Əvvəlki 9-cu səh.

Maddə 12. Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılardan çıxarılması

12.1. Beynəlxalq siyahılara daxil edilmə üçün əsaslar aradan qalxdıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:

12.1.1. fiziki şəxsin və ya qurumun bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulmuş eyniləşdirmə məlumatları;

12.1.2. fiziki şəxsin və ya qurumun beynəlxalq siyahıda olmasına əsas olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində qeyd edilən meyarların aradan qalxdığını göstərən məlumatlar və sənədlər (ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və mənbəyi məlum olan digər məlumatlar);

12.1.3. fiziki şəxs vəfat etdikdə, qurumun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə bu barədə məlumat və sənədlər.

12.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə sanksiya komitələrinə təqdimat verir.

12.3. Beynəlxalq siyahılara daxil edilmiş fiziki şəxslər və qurumlar həmin siyahılardan çıxarılmaları barədə bilavasitə və ya nümayəndələri, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə sanksiya komitələrinin tərəfindən müəyyən edilmiş ombudsman və ya əlaqələndirici şəxsə müraciət edə bilərlər.

12.4. Vəfat etmiş fiziki şəxsin, mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verildikdə bu barədə məlumat və sənədlər.

12.5. Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müraciətin nümunəvi forması, müraciətə əlavə olunmalı sənədlərin siyahısı və digər izahedici qeydlər hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir.

12.6. Beynəlxalq siyahılardan çıxarılma ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilir.

12.7. Müraciət edən fiziki şəxs və ya qurum beynəlxalq siyahılardan çıxarılması barədə sorğusunu əsaslandırılmalı və bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığını təsdiq edən məlumatları və sənədləri təqdim etməlidir.

12.8. Beynəlxalq siyahılardan çıxarılma barədə müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə təqdim edildikdə təqdim olunmuş sənədlər rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.

12.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 12.8-ci maddəsində nəzərdə tutulan rəyi 15 iş

günü ərzində verməlidir. Əlavə məlumatların alınması və beynəlxalq siyahılardan çıxarılma ilə bağlı məsləhətləşmələrin aparılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətə sorğu göndərə bilər.

12.10. Beynəlxalq siyahılardan çıxarılma barədə müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ay müddətində baxılır, müvafiq təqdimat hazırlanır və təqdimat, təqdim olunmuş sənədlərə, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış yekun rəylə birlikdə sanksiya komitələrinə göndərilir.

12.11. Bu Qanunun 12.10-cu maddəsində nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında müvafiq məlumatların bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yenilənməsini təmin edir.

12.12. Bu Qanunun 12.10-cu maddəsində nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılardan çıxarılması barədə qərar qəbul etmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin qərar qəbul edildiyi vaxtdan 1 iş günü müddətində müvafiq müraciəti etmiş fiziki şəxsi və ya qurumu məlumatlandırır.

5-ci fəsil YEKUN MÜDDƏALAR

Maddə 13. Nəzarət tədbirləri

13.1. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirirlər.

13.2. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri üzərində nəzarət tədbirləri istisna olmaqla bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilir.

13.3. Bu Qanunda nəzərdə tutulmuş tələblərin pozulması qanunla müəyyən edilmiş hallarda və qaydada məsuliyyətə səbəb olur və müvafiq fəaliyyəti həyata keçirmək hüququ verən lisenziyanın, icazənin, qeydiyyatın, şahadətnamənin və ya üzvlüyün dayandırılması və ya ləğv edilməsinə əsas yaradır.

13.4. Maliyyə monitorinqi orqanı, habelə aidiyyəti nəzarət orqanları öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə, dini qurumlara, qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb təqdim edir. Digər fiziki şəxslərə və qurumlara münasibətdə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar maliyyə monitorinqi orqanı tərəfindən hazırlanır və onların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilməsi üçün tədbirlər görülür.

Maddə 14. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 30 dekabr 2022-ci il

"Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 1.1.9-cu, 5.1-ci, 5.3-cü (hər iki halda) maddələrində, 5.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 5.8-ci, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci, 8.2-ci maddələrində, 8.4-cü maddəsinin birinci cümləsində, 9.1-ci, 9.3-cü maddələrində, 10.2-ci və 10.3-cü maddələrinin birinci və ikinci cümlələrində, 10.5-ci, 10.6-cı, 10.8-ci maddələrində, 11.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 11.1.5.3-cü, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində (hər iki halda), 12.2-ci, 12.3-cü maddələrində, 12.4-cü maddəsinin birinci cümləsində, 12.6-cı, 12.8-ci (hər iki halda) maddələrində, 12.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 12.10-cu (hər iki halda), 12.11-ci və 12.12-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.1-ci, 5.3-cü (birinci halda) və 5.8-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 1.1.9-cu, 5.1-ci maddələrində, 5.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7.1-ci maddəsində, 7.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.3-cü maddəsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci, 8.2-ci maddələrində, 8.4-cü maddəsinin birinci cümləsində, 9.1-ci, 9.3-cü maddələrində, 10.2-ci və 10.3-cü maddələrinin birinci və ikinci cümlələrində, 10.5-ci, 10.6-cı, 10.8-ci maddələrində, 11.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 11.1.5.3-cü maddəsində, 11.3-cü maddəsinin ikinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 12.8-ci maddəsində (ikinci halda), 12.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 12.10-cu (ikinci halda), 12.11-ci və 12.12-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

1.4. həmin Qanunun 5.3-cü maddəsində (ikinci halda), 11.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 11.2-ci maddəsində, 12.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 12.2-ci, 12.3-cü maddələrində, 12.4-cü maddəsinin birinci cümləsində,

12.6-cı, 12.8-ci (birinci halda) və 12.10-cu (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 7.2-ci maddəsinin birinci cümləsində "orqanlar (qurumlar)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Rəqəbiyyət Xidməti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bir ay müddətində;

2.2.1. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahların yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2.2. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iki ay müddətində "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulmuş hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatının yaradılmasını və fəaliyyətini təmin etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün lazımı tədbirlər görsün.

5. Bu Fərmanın 1-ci hissəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 31 yanvar 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun icrasını və ləğvə **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049; 2020, № 2, maddə 96; 2022, № 8, maddə 871; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 dekabr tarixli 1910 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılrsın və həmin bənddə "siyasətin" sözü "dövlət siyasətinin" sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Xidmətin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.;"

1.1. 1.1-ci bənddən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılrsın və həmin bənddə "siyasətin" sözü "dövlət siyasətinin" sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Xidmətin fəaliyyətinin əsas məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.;"

1.3. 2.2-ci bənd üzrə:

1.3.1. 2.2.1-ci yarımbənddə "vahid siyasətin" sözləri "dövlət siyasətinin" sözləri ilə əvəz edilsin;

1.3.2. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: "2.2.3. ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək.;"

1.3.3. 2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: "2.2.4. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, onların daxil olan məlumatları və sənədləri toplamaq və təhlil etmək.;"

1.4. 3.1-ci bənd üzrə:

1.4.1. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: "3.1.1. Qanuna uyğun olaraq müvafiq sahədə monitorinqi həyata keçirmək, öhdəlik daşıyan şəxslər, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər mənbələrdən əldə olunan məlumat və sənədləri toplamaq və sübhəli halların müəyyən edilməsi, o cümlədən risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etmək, sübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirmək, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görmək.;"

1.4.2. 3.1.3-cü, 3.1.13-cü və 3.1.24-cü yarımbəndlərdən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılrsın;

1.4.3. 3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: "3.1.5. öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən Qanunda nəzərdə tutulmuş məlumat və sənədlərin Xidmətə təqdim edilməsi müəyyən müəyyən etmək.;"

1.4.4. 3.1.6-cı yarımbənddə "sədləşdirilməsi eyniləşdirilmə və verifikasiya qaydasını" sözləri "müşəri uyğunluğu tədbirlərinə, o cümlədən sədləşdirilməsi və gücləndirilməsi müştəri uyğunluğu tədbirlərinə dair tələbləri" sözləri ilə əvəz edilsin;

1.4.5. 3.1.7 - 3.1.12-ci, 3.1.14-cü və 3.1.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.1.7. Qanuna uyğun olaraq maliyyə institutlarının Xidmətə məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların və maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddini müəyyən etmək;

3.1.8. yüksək riskli zonaların siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsaslara uyğun olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla müəyyənəndirmək, bu siyahını, habelə FATF tərəfindən edilmiş çağırışları birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərmək, FATF tərəfindən edilmiş çağırışların mətnini rəsmi internet informasiya ehtiyatında dərc etmək;

3.1.9. aşkar edilmiş risklərə uyğun olaraq yüksək riskli zonalarla münasibətdə təbii edilən konkret məhdudiyətlərin və xüsusi tələblərin növbüni və müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq müəyyənəndirmək və öhdəlik daşıyan şəxslərə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə göndərmək;

3.1.10. öhdəlik daşıyan şəxslərin daxilli nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən etmək;

3.1.11. yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən etmək;

3.1.12. öhdəlik daşıyan şəxslərin, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma proseduru müəyyən etmək.;"

1.5. 3.2-ci bənd üzrə:

1.5.1. 3.2.3 - 3.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.2.3. Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada öhdəlik daşıyan şəxslərə sorğu göndərməklə onlardan məlumatlar əldə etmək, əməliyyatların icrasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək;

3.2.4. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar daxil olan məlumat və sənədlərin (o cümlədən xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarının sorğularının) araşdırılması məqsədilə nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən (ehtiyatlarından) məlumatları Qanunun 14.5-ci maddəsinə müvafiq olaraq elektron qaydada almaq;

3.2.5. öz vəzifələrinin icrası ilə əlaqədar öhdəlik daşıyan şəxslərə, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə, nəzarət orqanlarına və digər dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumat və sənədlər barədə sorğu vermək, eləcə də onlardan belə məlumat və sənədləri almaq.;"

1.5.2. aşağıdakı məzmununda 3.2.5-1-ci yarımbənd əlavə edilsin: "3.2.5-1. qeyri-maliyyə institutları və peşə sahibləri, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən Qanunun tələblərinə riayət edilməməsi ilə bağlı Qanunun 14.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tədbirlər görmək.;"

1.5.3. 3.2.6-cı yarımbənddə "20.1-ci maddəsində" sözləri "22.1-ci və 22.2-ci maddələrində" sözləri ilə, "məlumatlara dair xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarına" sözləri "məlumat və sənədlərə dair xarici tərəfdaşlarına" sözləri ilə, "məlumatları" sözü "məlumat və sənədləri" sözləri ilə əvəz edilsin;

1.5.4. 3.2.8-ci yarımbənddə "digər ölkələrin səlahiyyətli orqanları" sözləri "xarici tərəfdaşları" sözləri ilə, "xarici ölkələrin müvafiq orqanlarının" sözləri "onların xarici tərəfdaşlarının" sözləri ilə əvəz olunsun və həmin yarımbənd "məlumat" sözündən sonra "və sənədlərin" sözləri əlavə edilsin;

1.5.5. 3.2.9-cu yarımbənddə "ölkələrin müvafiq səlahiyyətli orqanları" sözləri "tərəfdaşları" sözü ilə, "məlumatın" sözü "məlumat və sənədlərin" sözləri ilə, "səlahiyyətli orqanlardan" sözləri "xarici tərəfdaşlardan" sözləri ilə və "məlumatların" sözü "məlumat və sənədlərin" sözləri ilə əvəz edilsin;

1.5.6. 3.2.10-cu yarımbənddə "ölkələrin müvafiq səlahiyyətli orqanları" sözləri "tərəfdaşları" sözü ilə əvəz edilsin;

1.5.7. 3.2.18-ci yarımbənddə "monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin" sözləri "öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəz edilsin;

1.6. 4.5.9-cu yarımbənddən "Qanunun 17-1-ci maddəsinin tələblərini nəzərə almaqla" sözləri çıxarılrsın.

2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 79; 2010, № 2, maddə 80, № 3, maddə 192, № 8, maddə 725; 2014, № 7, maddə 813, № 9, maddə 1027, № 10, maddə 1195; 2015, № 2, maddə 123; 2016, № 3, maddə 443, № 9, maddə 1480; 2018, № 5, maddə 913, № 7 (I kitab), maddə 1500, № 10, maddə 2005, № 11, maddə 2291; 2022, № 5, maddə 467, № 8, maddə 867) ləğv edilsin.

3.1.15. öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin sistemli pozulması ilə bağlı hallar aşkar etdikdə, bu barədə məlumat qanunvericiliklə müəyyən edilmiş məsuliyyət və digər tədbirlərin tətbiqi üçün aidiyyəti nəzarət orqanına təqdim etmək və görülmüş tədbirlər barədə həmin orqandan məlumat almaq.;"

1.4.6. 3.1.16-cı yarımbəndin 2 - 4-cü abzaslarından "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılrsın;

1.4.7. 3.1.16-1-ci yarımbənddə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "Qanunun" sözü ilə, "siyasətin" sözü "dövlət siyasətinin" sözləri ilə əvəz edilsin və həmin yarımbənddən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılrsın;

1.4.8. 3.1.17-ci yarımbənddən "yoxlamaların aparılmasını təmin etmək və" sözləri çıxarılrsın;

1.4.9. 3.1.19-cu və 3.1.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.1.19. "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinə həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq nəzarət etmək, həmin Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb öhdəlik daşıyan şəxsləri, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxsləri, habelə digər fiziki şəxsləri və qurumları məlumatlandırmaq.;"

"3.1.21. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, habelə xarici tərəfdaşların təqdim etdikləri məlumatlar üzrə onların geriyə məlumatlandırılmasını həyata keçirmək.;"

1.4.8. 3.1.17-ci yarımbənddən "yoxlamaların aparılmasını təmin etmək və" sözləri çıxarılrsın;

1.4.9. 3.1.19-cu və 3.1.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.1.19. "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinə həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq nəzarət etmək, həmin Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb öhdəlik daşıyan şəxsləri, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxsləri, habelə digər fiziki şəxsləri və qurumları məlumatlandırmaq.;"

"3.1.21. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, habelə xarici tərəfdaşların təqdim etdikləri məlumatlar üzrə onların geriyə məlumatlandırılmasını həyata keçirmək.;"

1.4.8. 3.1.17-ci yarımbənddən "yoxlamaların aparılmasını təmin etmək və" sözləri çıxarılrsın;

1.4.9. 3.1.19-cu və 3.1.21-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

"3.1.19. "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinə həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq nəzarət etmək, həmin Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb öhdəlik daşıyan şəxsləri, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxsləri, habelə digər fiziki şəxsləri və qurumları məlumatlandırmaq.;"

"3.1.21. öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, habelə xarici tərəfdaşların təqdim etdikləri məlumatlar üzrə onların geriyə məlumatlandırılmasını həyata keçirmək.;"

1.4.8. 3.1.17-ci yarımbənddən "yoxlamaların aparılmasını təmin etmək və" sözləri çıxarılrsın;

1.4.9. 3.1.19-cu və 3.1.21-ci



Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 20-ci bəndlərini rəhbər tutaraq, "Cinayət yolu ilə öldürülmə omlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 2, maddə 832, № 11, maddə 1333; 2021, № 4, maddə 309, № 7, maddələr 711, 713, № 8, maddə 894, № 12, maddə 1346; 2022, № 6, maddə 580, № 8, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 233.1-ci maddədən "355-13.4-cü," sözləri çıxarılınsın;

1.2. 305.1.14-cü maddə və 40-4-cü fəsil ləğv edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856; 2021, № 6 (I kitab), maddə 541, № 7, maddə 711; 2022, № 5, maddələr 428, 436, № 8, maddə 828; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 642-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 132.1.2-ci maddədən "pul vəsaitləri və ya digər" sözləri (hər dörd halda) çıxarılınsın;

2.2. 177-ci maddə üzrə:

2.2.1. 177.3.8-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri çıxarılınsın;

2.2.2. 177.4.5-ci maddədən "pul vəsaitlərinin və ya digər" sözləri (hər iki halda) və "pul vəsaitləri və ya digər" sözləri çıxarılınsın;

2.3. 248.3-cü maddənin ikinci cümləsində "vəsait" sözü "ömlək" sözü ilə əvəz edilsin və üçüncü cümləsindən "pul və ya" sözləri çıxarılınsın;

2.4. aşağıdakı məzmununda LX fəsil əlavə edilsin:

"LX fəsil

Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat

Maddə 526. Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri

526.1. Bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya qurumlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısına (bundan sonra - ölkədaxili siyahıya) daxil edilənlər onların "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aktivləri dondurulur, həmin şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan edilir.

526.2. Aşağıdakı fiziki şəxslər və qurumlar ölkədaxili siyahıya daxil edirlər: 526.2.1. terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (döşənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

526.2.2. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolay, təbrişinə və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar;

526.2.3. bu Məcəllənin 526.2.1-ci maddəsində göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

526.3. Fiziki şəxslər və qurumlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edirlər.

526.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdimatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun, "Cinayət yolu ilə öldürülmə omlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş nəzarət orqanlarının, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış mürciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.

Maddə 527. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu

527.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimatda aşağıdakılar göstərilməlidir:

527.1.1. onun tərtib edildiyi tarix, vaxt və yer;

527.1.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

527.1.3. cinayət işi olduğu halda, onun nə vaxt, kim tərəfindən və nə ilə əlaqədar başlandı;

527.1.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsas hesab edilən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar;

527.1.5. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyinin əsaslandırılması, ölkədaxili siyahıya daxil edilməsi üçün bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulanlara aid olmasına dair məlumatlar;

527.1.6. fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi ilə hansı nəticənin əldə edilməsi olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmadığı;

527.1.7. fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:

527.1.7.1. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

527.1.7.2. hüquqi şəxslər üçün - adı, hüquqi ünvanı, törəmə hüquqi şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyət növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron poçt ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları;

527.1.8. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

527.2. Təqdimatda fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsinin zəruriliyini əsaslandırmaq sənədlər əlavə edilməlidir. Təqdim olunmuş məlumat və sənədlər kifayət etmədikdə, məhkəmə onların tamamlanmasını tələb etmək hüququna malikdir.

527.3. Fiziki şəxsin və ya qurumun xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu edən dövlətin təqdim etdiyi məlumat və sənədlər (əslə və tərcüməsi) təqdimata əlavə edilməlidir.

Maddə 528. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimata baxılması qaydası

528.1. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə təqdimat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən, təqdimat məhkəməyə daxil olduqdan sonra 48 saat müddətində baxılır.

528.2. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat vermiş orqana (quruma), barəsində təqdimat verilməsi fiziki şəxsə və ya quruma, çıxarılacaq məhkəmə qərarının hüquq və mənafelərində təsir göstərə biləcək digər maraqlı şəxslərə (onlar məlum olduqda), onların müdafiəçilərinə və ya qanuni nümayəndələrinə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməlidir. Barəsində təqdimat verilməsi fiziki şəxs və ya qurum, eləcə də maraqlı şəxs məhkəmə iclasında iştirak edə, habelə onların qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil vəsitiyə ilə təmsil oluna bilər.

528.3. Təqdimatda baxılma yeri və vaxtı barədə məlumatlandırılmış bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxsin və ya qurumun nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi təqdimata baxılmasına mane olmur.

528.4. Məhkəmə təqdimatda göstərilən məlumatları təsdiq və ya təkbiz edən şəxsi və ya qurumun nümayəndəsini dindirmək, mürciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir.

528.5. Məhkəmə təqdimatın təmin edilməsi və ya rədd edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Qərar dərhal qüvvəyə minir.

528.6. Qərarın surəti elan edildiyi vaxtdan 3 gün müddətində bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxslərə və qurumlara göndərilir.

528.7. Bu Məcəllənin 528.2-ci maddəsində göstərilən şəxslər və qurumlar məhkəmənin qərarından, qərarın alındığı vaxtdan 10 gün müddətində apellyasiya şikayəti (protesti) və apellyasiya instansiyası məhkəməsinin qərarından eyni qaydada kassasiya şikayəti (protesti) verə bilər. Qərardan şikayət verilməsi onun icrasını dayandırır.

528.8. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərinə və ya protestlərinə bu maddədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə müəyyən edilmiş ümumi qaydada baxılır.

528.9. Təqdimatın təmin edilməsi barədə qərar "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada icra edilir və barəsində qərar qəbul edilmiş fiziki şəxs və ya qurum məlumatlandırılır.

Maddə 529. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması

529.1. Ölkədaxili siyahıya daxil edilmiş üçün əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı və ya siyahıya daxil edilmiş fiziki şəxsin və ya qurumun, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxsin mürciəti əsasında ölkədaxili siyahıya daxil edilmə barədə qərar qəbul etmiş müvafiq məhkəmənin qərarı ilə fiziki şəxs və ya qurum ölkədaxili siyahıdan çıxarılır.

529.2. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatda və ya mürciətdə aşağıdakılar göstərilir:

529.2.1. onun tərtib edildiyi tarix, vaxt və yer;

529.2.2. onu tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;

529.2.3. siyahıdan çıxarılacaq fiziki şəxsin və ya qurumun eyniləşdirmə məlumatları;

529.2.4. ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən məlumat;

529.2.5. məsələyə dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.

529.3. Təqdimat və ya mürciətdə ölkədaxili siyahıya daxil edilmə üçün əsasların aradan qalxdığını təsdiq edən sənədlər, təqdimatda isə həmçinin ölkədaxili siyahıya daxil edilmiş barədə qərarın surəti əlavə edilir. Fiziki şəxs və ya qurumun xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən ölkədaxili siyahıya daxil edilibsə, sorğu göndərən dövlətin fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması ilə bağlı sorğusu da təqdimata əlavə edilir.

529.4. Ölkədaxili siyahıdan çıxarılma barədə təqdimat və ya mürciətdə bu Məcəllənin 528-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.

Maddə 530. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təkrar təqdimat və təkrar mürciətlərə baxılması

Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təqdimat və ya mürciətin təmin edilməməsi barədə hakim tərəfindən qərar çıxarıldıqdan sonra məhkəməyə təkrar mürciətdə müvafiq olaraq ölkədaxili siyahıya daxil edilmənin və ya ölkədaxili siyahıdan çıxarılmanın zəruriliyini təsdiq edən yeni hallar aşkar edildikdə yox verilir."

Maddə 3. Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 22 yanvar tarixli 265 nömrəli və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 526.3-cü, 526.4-cü (hər iki halda), 528.1-ci və 529.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 526.3-cü, 526.4-cü (birinci halda), 528.1-ci və 529.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 526.4-cü maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur.

2. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471, № 6, maddə 1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 8, maddə 1517; 2018, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə 1931; 2020, № 11, maddə 1358; 2021, № 7, maddə 737; 2022, № 5, maddə 476) 2.10-cu bəndi ləğv edilsin.

3. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7,

maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900; 2014, № 4, maddə 348, № 6, maddə 625; 2015, № 12, maddələr 1450, 1461; 2016, № 4, maddələr 667, 669, № 10, maddə 1644; 2017, № 3, maddə 353, № 5, maddə 814, № 7, maddə 1321; 2018, № 3, maddə 444, № 4, maddə 680, № 6, maddə 1219, № 9, maddələr 1824, 1832, № 10, maddə 2004, № 11, maddə 2271; 2019, № 4, maddə 648, № 7, maddə 1241; 2020, № 7, maddə 883, № 11, maddələr 1345, 1356; 2021, № 6 (I kitab), maddə 565, № 12, maddə 1424; 2022, № 5, maddə 452, № 8, maddə 863; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli 1896 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. üçüncü abzasda "maddələrində və 507.6-cı maddəsində (birinci halda)" sözləri ", 507.6-cı (birinci halda), 526.3-cü, 526.4-cü (hər iki halda), 528.1-ci və 529.1-ci maddələrində" sözləri ilə əvəz edilsin;

3.2. on altıncı abzas sonunda nöqtə işarəsi nöqtəli vergil işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda on yeddinci və on səkkizinci abzaslar əlavə edilsin:

"həmin Məcəllənin 526.3-cü, 526.4-cü (birinci halda), 528.1-ci və 529.1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

həmin Məcəllənin 526.4-cü maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur."



Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən sərəitən yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının rəhbərdir çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

I-ci fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı monaları ifadə edir:

1.1.1. **cinayət yolu ilə əldə edilmiş əmlak** - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolaylı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi əsdlər və sənədlər;

1.1.2. **cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması** - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;

1.1.3. **terrorçuluğun maliyyələşdirilməsi** - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;

1.1.4. **predikativ cinayət** - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti ola bilən əmlakın əldə edilməsi ilə nəticələnmə istənilən cinayət;

1.1.5. **monitorinq** - mənbəyi məlum olan məlumatlar və sənədlər əsasında maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən araşdırma tədbirləri;

1.1.6. **maliyyə monitorinqi orqanı** - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə bu sahədə dövlət siyasətinin formalaşdırılmasına iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.7. **öhdəlik daşıyan şəxslər** - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri;

1.1.8. **maliyyə institutları** - kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər;

1.1.9. **qeyri-maliyyə institutları və peşə sahibləri** - rieltorlar, vəkllər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri;

1.1.10. **rieltor** - daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;

1.1.11. **virtual aktiv** - ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərini rəqəmsal ifadəsindədir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilir;

1.1.12. **virtual aktiv xidməti təminatçıları** - virtual aktivlərin valyuta sərəvtələri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdandan virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivləro nəzarət etmək imkanı verən alətləro əməliyyatların aparılmasını (əqdörlrin bağlanması) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslər;

1.1.13. **cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət edilməsi (bundan sonra - leqallaşdırılma və terrorçuluğa qarşı tələblərə riayət)** - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi aktların tələblərinə riayət edilməsi;

1.1.14. **maliyyə qrupu (holding)** - qrupa daxil olan digər üzvlər üzərində qrup nəzarətinin təbii və koordinasiyasını həyata keçirən hüquqi şəxs, o cümlədən qrup səhiyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qayda və prosedurların tətbiq edildiyi filiallar və ya törəmə hüquqi şəxslərin məcmusu;

1.1.15. **nəzarət orqanları** - öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan orqanlar (qurumlar);

1.1.16. **nəzarət tədbirləri** - nəzarət orqanları və maliyyə monitorinqi orqan tərəfindən öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə tətbiq edilən bütün növ xələmə tədbirləri, o cümlədən nəzarət, araşdırma, müşahidə, təftiş, baxış və digər oxşar tədbirlər;

1.1.17. **xarici hüquqi təsisat** - xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyi uyğun olaraq hüquqi şəxs yaradandan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən bənefişarını və ya bənefişarları qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya bəlo şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, bənefişarı və ya bənefişarları qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur;

1.1.18. **müştəri** - öhdəlik daşıyan şəxslərin hər hansı xidmətdən istifadə edən şəxs və ya xarici hüquqi təsisat;

1.1.19. **bənefişar mülkiyyətçisi** - son noticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdörlə bağlanmış, habelə son noticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);

1.1.20. **mühüm iştirak payı** - nizamnamə kapitalını, habelə səssəmə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolaylı yolla sahiblik;

1.1.21. **valyuta sərəvtələri və milli valyuta** - nağd milli və ya xarici valyuta, milli və xarici valyutada adsız sənədli qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar;

1.1.22. **məlumat və sənədlər** - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq öhdəlik daşıyan şəxslərin, bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının, habelə digər dövlət orqanlarının (qurumların) fəaliyyəti noticəsində əməliyyatlar (əqdörlər) (bundan sonra - əməliyyatlar) və (və ya) işğuzar

münasibətlər barədə yaranan, saxlanılan və ya qeydə alınan faktlar, rəylər, xəbərlər və ya digər xarakterli məlumatlar, kağız və ya elektron formada sənədlər. Bu anlayış, eyni zamanda, müxtəlif məlumat bazalarından yaradılan, saxlanılan, qeydə alınan, habelə internet və ya digər informasiya ehtiyatlarında toplanan faktları, xəbərləri və ya digər xarakterli məlumatları və ya sənədləri də əhatə edir;

1.1.23. **elektron köçürmələr** - maliyyə vəsaitlərinin fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank hesabı vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsaiti alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyatlar. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilir;

1.1.24. **siyasi nüfuzlu şəxslər** - hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavirləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiyası məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fəvqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkalləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət missiyyələrində idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavirləri, idarəetmə orqanlarının üzvləri);

1.1.25. **siyasi nüfuzlu şəxslərin yaxın qohumları** - siyasi nüfuzlu şəxslərin valideynləri, babaları, nonələri, öri, arvadı, uşaqları, nəvələri, doğma və ögey qardaşları və bacıları, övladlığa götürünlən (götürülənləri);

1.1.26. **siyasi nüfuzlu şəxslərin yaxın münasibətə olduğu şəxslər** - siyasi nüfuzlu şəxsə eyni hüquqi şəxs və ya xarici hüquqi təsisatın ortaq bənefişar mülkiyyətçisi olan və ya onunla istənilən digər sıx sahibkarlıq münasibətində olan fiziki şəxslər, siyasi nüfuzlu şəxslərin faktiki mənfəət öhdə etməsi məqsədilə təsis edilmiş hüquqi şəxs və ya xarici hüquqi təsisatın təsisçisi və ya bənefişar mülkiyyətçisi olan fiziki şəxslər və yaxud adlarına siyasi nüfuzlu şəxsə faktiki məxsus əmlaka hüquqların rəsmiləşdirildiyi şəxslər;

1.1.27. **işğuzar münasibətlər** - öhdəlik daşıyan şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müstəqilləri ilə formalaşdırıldıqları, tələrlərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, bərdəfəlik xarakter daşımayan peşəkar münasibətlər;

1.1.28. **FATF** - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum;

1.1.29. **Maliyyə monitorinqi orqanlarının Egomnt Qrupu** - beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə monitorinqi orqanları arasında məlumat və sənəd mübadiləsinin və texniki əməkdaşlığın, eləcə də bu qurumların fəaliyyəti səmərəliliyinin və potensialının gücləndirilməsi məqsədilə yaradılan əməkdaşlıq şəbəkəsi;

1.1.30. **yüksək riskli zonalar** - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (bəynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfəsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahı separatizmi, ekstremizmi, müzdluluğu və terror fəaliyyətinin dəstəkləyici, maliyyə əməliyyatlarının aparılması zamanı eniyləşdirilmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən bərasində sanksiyalı və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilər.

Maddə 2. Bu Qanunun tətbiq dairəsi

2.1. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumları) arasında münasibətləri tənzimləyir.

2.2. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarəda həyata keçirilən fəaliyyəti münasibətə Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə və rəhbərdir çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunur.

Maddə 3. Bu Qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunması

3.1. Bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur:

3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar aparıdıda;

3.1.2. notariuslar, vəkllər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları aparıdıda və ya bu cür əməliyyatların aparılmasına iştirak etdikdə:

3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı;

3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;

3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;

3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkilı, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.

2-ci fəsil

CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ ƏMLAKIN LEQALLAŞDIRILMASINA VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDIRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ ÖNLƏYİCİ TƏDBİRLƏR

Maddə 4. Müştəri uyğunluğu tədbirləri

4.1. Maliyyə institutları yudurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı yudurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanma qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidir.

4.2. Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:

4.2.1. işğuzar münasibətlərin yaradılmasından əvvəl;

4.2.2. iyrimi min manat məbləğindən (bundan sonra - limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı bərdəfəlik əməliyyatdan əvvəl (bu halda, həmçinin limit çərçivəsində həyata keçirilərkən bir-biri ilə əlaqəli olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);

4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin bərdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan bərdəfəlik əməliyyatlardan əvvəl;

4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;

4.2.5. əldə edilmis məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.

4.3. Əməliyyatın ümumi məbləği əməliyyatın icrasından əvvəl məlum deyilsə, müştəri uyğunluğu tədbirlərini tətbiqi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənəşdiyi anda həyata keçirilir.

4.4. Öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:

4.4.1. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərinin eniyləşdirilməsi (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eniyləşdirilmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;

4.4.2. şəxsin müştərinin və ya digər şəxsin adından fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olub-olmamasını müəyyən etməli, həmin şəxsi eniyləşdirilməli və eniyləşdirilmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;

4.4.3. bənefişar mülkiyyətinin kimliyini müəyyən edilməsinə tam əmin olanaqəd onu eniyləşdirilməli və bənefişar mülkiyyətinin eniyləşdirilmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağılabatan tədbirlər görməlidirlər;

4.4.4. işğuzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmaqlı və bu barədə müştərinin məlumat və sənədlər əldə etməlidirlər;

4.4.5. bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar;

4.4.6. bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tədbirlər barədə müştərinin məlumatlandırılmalıdırlar.

4.5. Öhdəlik daşıyan şəxslər işğuzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər:

4.5.1. aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərə, habelə müştərinin fəaliyyəti və risk profilı, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi;

4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tədqiq edilərkən yüksək riskli müştərinin prioritetləşdirilməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi.

4.6. Müştəri işğuzar hüquq və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər:

4.6.1. müştərlərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi;

4.6.2. ad, təşkilatı-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərlərin eniyləşdirilməsi və eniyləşdirilmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi;

4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın bənefişar mülkiyyətinin kimliyini müəyyən edilməsinə tam əmin olanaqəd onun eniyləşdirilməsi və bənefişar mülkiyyətinin eniyləşdirilmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağılabatan tədbirlərini görməlisə.

4.7. Hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) bənefişar mülkiyyətinin eniyləşdirilməsi aşağıdakı aradıclıqla uyğun olaraq həyata keçirilməli və eniyləşdirilmə məlumatlarını verifikasiyası aparılmalıdır:

4.7.1. son noticədə hüquqi şəxsə mühüm iştirak payına (hüquqi şəxsə digər iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etməklə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli;

4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin bənefişar mülkiyyətinin olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli;

4.7.3. ögey hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli.

4.8. Xarici hüquqi təsisatın bənefişar mülkiyyətinin eniyləşdirilməsi aşağıdakı aradıclıqla uyğun olaraq həyata keçirilməli və eniyləşdirilmə məlumatlarını verifikasiyası aparılmalıdır:

4.8.1. trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), bənefişar və ya bənefişarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və ya sahiblik zənciri də daxil olmaqla) müəyyən edilməli;

4.8.2. digər növ xarici hüquqi təsisatlarla eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər müəyyən edilməli.

4.9. Həyatın yığım sığortası müqaviləsi üzrə müştəri uyğunluğu tədbirlərinə əlavə olaraq faydalanan şəxs müəyyən və ya təyin edilən kimi onun barəsində aşağıdakı tədbirlər həyata keçirilməlidir:

4.9.1. sığorta müqaviləsi üzrə faydalanan şəxs fiziki, hüquqi şəxs və ya xarici hüquqi təsisat olduqda, həmin şəxsin eniyləşdirilmə məlumat və sənədləri əldə edilməli;

4.9.2. faydalanan şəxs xüsusiyyətlərinə, təsnifatına və ya digər əsaslara görə təyin edildikdə, ödəniş zamanı faydalanan şəxsi eniyləşdirilməyə imkan verən yetərli həcmdə məlumat və sənədlər əldə edilməli;

4.9.3. ödəniş zamanı faydalanan şəxsin barəsində verifikasiya tədbirləri həyata keçirilməli.

4.10. Öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağılabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatları zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər.

4.11. Öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları üzrə risk dərcəsi yüksək olan hallarda, habelə müştərlərinin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında risk qiymətləndirilməsinin noticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmis müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.

4.12. Müştərlərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından



Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında

Azərbaycan Respublikasının Qanunu

Əvvəli 13-cü səh.

7.1.1. müştərinin və benefisiar mülkiyyətinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini təbiiq etməli;

7.1.2. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxsə işgüzar münasibətlərə davamlı rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməli;

7.1.3. müştərinin və ya benefisiar mülkiyyətinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərəvlərinin mənbəyini müəyyən etmək üçün ağılabatan tədbirlər görməli;

7.1.4. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxsə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini təbiiq etməlidirlər.

7.2. Hoyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortacılar ödəniş həyata keçirilməzdən əvvəl hoyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanarı şəxslərin və faydalanarı şəxslərin benefisiar mülkiyyətlərinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olmasını müəyyən etmək üçün tədbirlər həyata keçirməli, yüksək risk müəyyən edildikdə, ödəniş rəhbərliyin razılığı ilə həyata keçirməli, şəhadətnamə sahibi ilə işgüzar münasibətləri hərtərəfli araşdırmalı və əməliyyatlar barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

Maddə 8. Yeni texnologiyalar

8.1. Öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar (bundan sonra - yeni texnologiyalar) vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz təbiiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar.

8.2. Öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlər, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, ölünciyə tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.

8.3. Maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə ölünciyə tədbirlər müəyyən etməlidirlər.

8.4. Öhdəlik daşıyan şəxslərə münasibətdə yeni məhsulların və çatdırılma kanalları da daxil olmaqla yeni biznes praktikalarının yaradılmasından, habelə yeni və inkişaf mərhələsində olan məhsullara münasibətdə yeni texnologiyaların tətbiqindən qaynaqlanan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri nəzarət orqanları tərəfindən müəyyənöləşdirilməli və qiymətləndirilməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə ölünciyə tədbirlər müəyyən edilməlidir.

8.5. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri informasiya texnologiyalarından istifadə etməklə təbiiq edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

8.6. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətinin müəyyən edilməsinə, eləcə də təqdim olunmuş məlumat və sənədlərin höqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir.

Maddə 9. Yüksək riskli zonalar

9.1. Yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlar münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.

9.2. FATF tərəfindən edilmiş çağırışlar əsasında, habelə bu Qanunun 9.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə məhdudiyətlər və xüsusi tələblər tətbiq edilə bilər.

9.3. Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların məni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.

9.4. Yüksək riskli zonaların müəyyən edilmə əsasları, yüksək riskli zonaların münasibətdə tətbiq edilə bilən məhdudiyətlər və xüsusi tələblərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

9.5. Yüksək riskli zonaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmalı, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.

9.6. Yüksək riskli zonaların münasibətdə tətbiq edilən konkret məhdudiyətlər və xüsusi tələblərin növü və müddəti aşkar edilmiş risklərə uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.

Maddə 10. Daxili nəzarət proqramı

10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:

10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi;

10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmağıda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırılmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistem təşkil edilməsi;

10.1.3. işgüartirmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsuruzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi;

10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi;

10.1.5. mövcud sistem sərəmaliyyəni daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.

10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinglər) həmin qrup (holding) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallarına və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər:

10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrup-daxili (holdingdaxili) ötürülməsində dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi;

10.2.2. qrup (holding) səviyyəsində leqallaşdırılmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsə, filial və törəmə hüquqi şəxsədən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi;

10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısını alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi.

10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sət tələblər müəyyən edirsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyini imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sət tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidirlər.

10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sət tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinglər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər.

10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər.

3-cü fəsil

MONİTORİNG OLUNMALI ƏMƏLİYYATLAR

Maddə 11. Monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi

11.1. Maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir:

11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənöləşdirilən məbləğə bərabər və ya bu məbləğədən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər;

11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənöləşdirilən məbləğə bərabər və ya bu məbləğədən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər.

11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir:

11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;

11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçuluq və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.

11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur:

11.3.1. xarici dövletlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;

11.3.2. "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;

11.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövletlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar.

11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1-11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədlər maliyyə monitorinqi orqanına əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində, bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonunda gec olmayaraq təqdim etməlidirlər.

11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir:

11.5.1. yüksək riskli müştəri profiləri ilə əlaqədar əməliyyatlar;

11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənöləşdirilən məbləğə bərabər və ya bu məbləğədən yuxarı məbləğə həyata keçirilən əməliyyatlar;

11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə noticələnmənin əməliyyatları.

11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş əməliyyatın icra olunmasına mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətində bitməsi gözlənilmədən dərhal icra edilməlidir.

11.8. Əldə edilən mənbəyindən asılı olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlər məxfi və konfidensial saxlanılır, yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir və qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı məlumat və sənədlərin təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir.

11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların minimum məbləğinin yenilənməsi məsələsinə baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi orqanının əməliyyatların minimum məbləğini müəyyən etdiyi vaxtdan başlayır.

11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə məlumat verilməməlidir.

Maddə 12. Auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövletlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən təqdim olunan məlumat və sənədlər

12.1. "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun edilmiş auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatları və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxsə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edirsə, bu barədə məlumat və sənədləri bu Qanunun 11.4-cü maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

12.2. Auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman əldə etdikləri bütün məlumat və sənədləri on azı 5 il

müddətində saxlamalıdırlar. Bu müddət maliyyə monitorinqi orqanı və ya nəzarət orqanının qərarı ilə 5 ilədək uzadıla bilər.

12.3. Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplanan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövletlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərinin minimalaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfəssülatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.

Maddə 13. Qanunla qorunan sirr rejimində dair tələblər

13.1. Dövlət sirri istisna olmaqla, habelə bu Qanunun 13.2-ci maddəsinin müddəalarına nəzər alınmaqla, qanunvericiliklə müəyyən edilmiş bütün digər sirlərin qorunması rejiminə əsaslanaraq bu Qanunun tələbləri çərçivəsində məlumat və sənədlərin maliyyə monitorinqi orqanına və nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına təqdim edilməsindən imtina olunma bilməz.

13.2. Bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin tələbləri müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi zamanı və ya onun məhkəmə, inzibati, arbitraj və mediatsiya qaydasında müdafiə (təmsil) edilməsi ilə əlaqədar əldə edilən (məlumatların məhkəmə icraatından əvvəl, icraat zamanı və ya icraatdan sonra əldə edilməsindən asılı olmayaraq), vəkil və ya digər peşə sirlərini təşkil edən məlumat və sənədlərə şamil edilir. Qeyri-maliyyə institutları və peşə sahibləri müştərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərində iştirak etdiyi, yaxud müştəriyə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi məqsədilə hüquqi məsləhətlər verdiyi və ya müştərinin həmin məqsədlərlə hüquqi məsləhət almaq istədiyini bildiyi halda belə hüquqi məsləhətlər verdiyi və ya eyni məqsədlə əqlərinə bağlanmasına, əməliyyatların həyata keçirilməsinə cəhd etdikdə, belə əməllər müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi hesab edilir və bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin tələblərinə riayət etmək vəzifəsindən azad etmir.

13.3. Vəkil və ya peşə sirlərinin qorunması vəzifəsi olan digər öhdəlik daşıyan şəxslər müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi məqsədilə bu Qanunun tələblərindən irəli gələn bütün tədbirləri həyata keçirməlidirlər. Bu tələblər icra edilmədən onların iştirakı ilə əqlərin bağlanması, əməliyyatların həyata keçirilməsi, eləcə də belə əqlərin bağlanması, əməliyyatların həyata keçirilməsi üçün məsləhətlərin verilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

4-cü fəsil

MONİTORİNG VƏ NƏZARƏT TƏDBİRLƏRİ

Maddə 14. Maliyyə monitorinqi orqanı

14.1. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplayır və təhlil edir, təhlilin nəticələrini və digər zəruri məlumatları aidiyyəti dövlət orqanlarına (qurumlara) təqdim edir. Bu zaman maliyyə monitorinqi orqanı şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərini kifayətliyin qiymətləndirir, şübhəli halların müəyyən edilməsi, o cümlədən risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki və strateji təhlil metodlarından istifadə edir.

14.2. Maliyyə monitorinqi orqanı öz fəaliyyətində müstəqildir.

14.3. Maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumat və sənədlər əldə olduqda, həmçinin özlünün apardıqı strateji və taktiki təhlilin notisiəsi olaraq və ya üçüncü dövlet sorduşu əsasında arasdırma məqsədilə müvafiq sorduş göndərməklə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərdən, nəzarət orqanlarından və dövlət orqanlarından (qurumlarından) məlumat və sənədlər almaq hüququna malikdir.

14.4. Maliyyə monitorinqi orqanı öhdəlik daşıyan şəxslərə sorduş göndərməklə bu sorduşun gəndərdiləyi gündən sonrakı 6 ayadək müddətdə onlardan müəyyən meyarlar üzrə həyata keçirdiləri əməliyyatlar (əməliyyatın növü, xarakter, şəxslər, orazilər, məhsullar, çatdırılma kanalları və sair) barədə məlumatların təqdim edilməsini sorduş edə bilər. Bu müddət maliyyə monitorinqi orqanı tərəfindən 6 ayadək yenilənə bilər.

14.5. Maliyyə monitorinqi orqanı öz informasiya sistemini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) informasiya sistemlərinə (ehtiyatlarına) inteqrasiya edərkən bu Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olan məlumatları elektron qaydada sorduş əsasında almaq hüququna malikdir. Maliyyə monitorinqi orqanının qeyd olunan informasiya sistemlərinin (ehtiyatlardan) əldə etdiyi məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

14.6. Maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların məxfiliyini və yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini təmin etməli, habelə bu məlumatların təhlükəsizliyinin təmin olunması sistemini təşkil etməlidir.

14.7. Maliyyə monitorinqi orqanı maliyyə institutları tərəfindən bu Qanunun tələblərinin sistemli pozulmasına dair məlumatlar əldə edildikdə, bu barədə məlumatı qanunvericiliklə müəyyən edilmiş məsuliyyət və digər tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti nəzarət orqanına təqdim edir. Nəzarət orqanı ona təqdim edilmiş məlumatlar üzrə həyata keçirilmiş tədbirlər barədə maliyyə monitorinqi orqanına məlumat verir.

14.8. Maliyyə monitorinqi orqanı qeyri-maliyyə institutları və peşə sahibləri, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə riayət edilməsi vəziyyətində dair özümdə olan, o cümlədən sorduş əsasında nəzarət orqanları və öhdəlik daşıyan şəxslərdən əldə etdiyi məlumatları təhlil edərək aşağıdakı tədbirləri görə bilər:

14.8.1. səhəvi risk qiymətləndirilməsi həyata keçirərək noticələrini müvafiq nəzarət orqanına təqdim edə bilər;

14.8.2. qeyri-maliyyə institutları və peşə sahiblərinin müraciətləri əsasında onların leqallaşdırılmaya və terrorçuluğa qarşı tələblərə riayət sistemində konar qiymətləndirilməsini apara bilər;

14.8.3. müvafiq nəzarət orqanlarının müraciəti əsasında qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən bu Qanunun tələblərinə riayət edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan yoxlamalarda müşahidəçi və ya ekspert qismində iştirak edə bilər;

14.8.4. nəzarət orqanı tərəfindən müvafiq yoxlamaların aparılmasını, qanunvericiliklə müəyyən edilmiş (təsir, təhish və s.) tədbirlərin görülməsini, sanksiyaların tətbiq edilməsini təklif edə bilər.

14.9. Nəzarət orqanları bu Qanunun 14.8.4-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və ya bu tədbirlərin həyata keçirilməsindən imtina edilməsi barədə maliyyə monitorinqi orqanına məlumat verir. Maliyyə monitorinqi orqanının təklifi ilə nəzarət orqanı tərəfindən qeyri-maliyyə institutları və peşə sahiblərində müvafiq yoxlamalar həyata keçirildikdə yoxlamaların nəticələrinə dair məlumatı nəzarət orqanı maliyyə monitorinqi orqanına təqdim edir.

14.10. Maliyyə monitorinqi orqanı aparılması təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətlərini müəyyən edildikdə bu barədə məlumat və sənədləri dərhal istintaq aidiyyəti üzrə cinayət təqibi orqanına təqdim etməlidir.

14.11. Maliyyə monitorinqi orqanı bu Qanuna uyğun olaraq məlumat və sənədlərin ona təqdim edilmə qaydasına, müştəri uyğunluğu tədbirlərinə, daxili nəzarət proqramına, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, öhdəlik daşıyan şəxslərin, habelə bu Qanunun

12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin geriyə məlumatlandırma prosedurlarına dair normativ xarakterli aktlar qəbul edir.



Daşkəsən rayonunda mövcud olan tarixi abidələrin təqvim-kataloqu hazırlanıb

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, həmçinin təbiət abidələrindən ibarət təqvim-kataloq hazırlanıb.

Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunu təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və



arxeoloji abidələrinə malik olan qədim yaşayış məskənlərindən biri kimi təqdim etmək, abidələrin və ümumilikdə rayonun turizm potensialının təbliğinə töhfə ver-

məkdir. Bu məqsədlə yüksək keyfiyyət və nəfis tərtibatda hazırlanan 2023-cü ilin təqvim-kataloqunda rayon ərazisində mövcud olan və özünəməxsusluğu ilə seçilən 12 abidənin fotosu və onlara dair məlumatlar öz əksini tapıb.

Layihənin davamı olaraq cari il ərzində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli abidələrin mühafizəsi və tanıtılması məqsədilə məlumat lövhələrinin hazırlanması və "Daşkəsən abidələri" adlı kataloqun nəşr edilərək geniş ictimaiyyətdə təqdim edilməsi nəzərdə tutulub.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

balansında olan "Akademik H.Əliyev" bərə gəmisinin MAN 6T23LH köməkçi mühərrikinin, "Professor Gül" və "Merkuri-1" bərə gəmilərinin MAN 6K45GFCA baş və MAN 6T23LH köməkçi mühərriklərin ehtiyat hissələrinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 13 fevral 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küç., 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071.

Tender komissiyası

Qarüstü polo üzrə dünya kubokunu qazanmış "Land of Fire" komandası Vətənə qayıdıb

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci dünya kubokunu qazanmış "Land of Fire" komandası yanvarın 31-də Vətənə qayıdıb.



Tədbirdə "Land of Fire" polo komandasının kapitanı Elçin Camallı və komandanın üzvləri Tərlan Qurbanlıyev jurnalistlərin suallarını cavablan-

dırarkən əldə edilmiş qələbəni İranda səfirliyimizə qarşı törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Əs-

gərov Orxan Rizvan oğlunun əziz xatirəsinə və bütün şəhidlərimizə həsr etdiklərini vurğulayıblar.

Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Atçılıq Federasiyasının təşkilatçılığı ilə layiqincə təmsil edən "Land of Fire" komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub edib və növbəti qələbəsini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olub.



1 illik - 124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
"Sama-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

Ermənistan savaşı meydanına çevrilir

Paşinyan Kremlə qarşı çıxmaqda davam edir, Vardanyan əleyhinə etirazlar artır

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə tutduğu mövqeyə Moskva ni təcəbləndirir və həm də qıncıqlandırır. Çünki İrəvan bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır. Göründüyü qədər Ermənistan Qərbin verdiyi vədlərə arxayın olaraq müttəfiqi Rusiyaya qarşı çıxır. Hər halda Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasət onun konkret seçim etdiyini göstərir, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə ısrarlı davranmağa çalışır.

Maraqlıdır ki, artıq Ermənistanın siyasi dairələrində də Paşinyan hakimiyyətinin möhür Rusiyanın deyil, Qərbin xeyrinə seçimi etdiyini etiraf etməyə başlayıblar. Erməni politoloq Ervand Bozoyan vurğulayıb ki, bir müddət öncə Paşinyandan belə bir seçim edilməsi tələb olunub. Ermənistan baş naziri isə Qərbin yanında yer almağa daha çox istinad edir.

Ermənistanın təhlükəsizlik maraqlarının böyük risk qarşısında olduğunu vurğulayan politoloq bildirib ki, indi İrəvan Rusiyanın təsir mexanizmlərini zərərsizləşdirməyə çalışmaq məcburiyyətində qalıb. Bu baxımdan Ermənistanın Saakaşvili dövründə Gürcüstanın gətirdiyi yoldan keçməyə cəhd göstərdiyi müşahidə olunur. Amma bu, Ermənistanə həmin dövrdə Gürcüstanın üzvlüyündən daha təhlükəli risklər və katalizmlər vəd edir.

Kremlin isə Paşinyanın Qərbin xeyrinə seçim etməsi ilə barışacağı inandırıcı görünmür. Böyük ehtimalla Rusiyanın yaxın vaxtlarda Ermənistanə təzyiç prosesi intensiv karakter almağa başlayacaq. Çünki Qərbin, xüsusilə də Avropa İttifaqının mülki missiyasının Ermənistanə peyda olması Rusiyanın geopolitik maraqları ilə yanaşı, hərbi mənafehlərə də sarsıdıcı zərbə vəd edir.

ni ilə bağlı siqnallar daxil olan vaxtla üst-üstə düşdü. Amma Vardanyanın liderliyi ilə alması ilə onlar hazırda obstruksiya mövqeyinə malikdirlər. Belə ki, oliqarxın və İrəvandanı hökumətin mövqeləri açıq-aşkar bir-birinə ziddir".



Nəşr onu da yazır ki, Vardanyanın Qarabağın erməni icmasının ictimai rəyini sülhə qarşı yönəldəcəyi ilə bağlı narahatlıqlar var ki, bu da həm rəsmi Bakının, həm də İrəvanın maraqlarına cavab vermir.

Bu arada R.Vardanyan Qarabağda qansuz məskunlaşmış ermənilərə görüşüb. Amma onun bu görüşü ermənilər arasında ziddiyyətli əhvali-ruhiyyəyə səbəb olub. "Hraparak" nəşrinin yazdığına görə, Vardanyan onları sakitləşdirərək bildirib ki, aprelə qədər dözsək, ondan sonra asan olacaq. Azərbaycanın "hərbi hücumu" ilə bağlı sual verəndə isə Vardanyan heç nəyi istisna etməyib, döyüşmək lazım olduğunu deyib, amma ətraflı açıqlama verməyib.

Bununla belə, A.Arutyunyan Qarabağdakı ermənilərə qapalı görüşü zamanı Vardanyanın fikirlərini təkzib edərək deyib ki, mümkün qədər müharibədən qaçmalı və Azərbaycanla dialoq yoluna getməliyə, əks halda, müharibə erməni sakinlərinin sonu olacaq.

Bütün bunlar göstərir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıları arasında ziddiyyətlər daha gərgin fəza qədər qoyub. Ən əsas odur ki, separatçıların sonuna çıxmaq lazımdır.

Elçin CƏFƏROV,
"Azərbaycan"



ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ MÜƏLLİMİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Rütuf Səfərlıyev rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri həmin komitənin üzvləri Azər Badamova əzizi **SOFİYA XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin kollektiv rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin deputatı Azər Badamova əzizi **SOFİYA ZƏKİYEYEVANIN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və nazirliyin kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ MÜƏLLİMİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektiv rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və universitetin kollektiv rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektiv rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektiv rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Musa Əliyev, Namiq Əsgərov, Pakizə Quliyeva, İlxan Vəliyev və Ənvər Həmidov tələbə yoldaşları Qulamhüseyn Əliyevə atası **SURXAY KİŞİNİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektiv Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və institutun əməkdaşları Azərbaycan Respublikasının rəqəmsal inkişaf və neqliyyat naziri Rəşad Nəbiyevə atası **NƏBİ NƏBİYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərindən hüzünlü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavinləri - 538-86-86, Humanitar siyasət şöbəsi - 538-56-60
434-63-30, 539-72-39
Məsəl katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri - 539-44-91, Fəotillüstrasiya şöbəsi - 538-84-73,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəsibathüq - 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" Nəşriyyatı,
IV mərtəbə

www.azerbaijan-news.az
contact@azerbaijan-news.az
az.reklam@mail.ru

Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5008
Sifariş 250

Qiyəti 40 qəpik